

<b>"FINOKO" BOKT ASC KATIBLİK XİDMƏTİ</b>	
Qeydiyyat № <u>864 - 06.2016</u>	
Tarix:	<u>06.06.16</u>
İmza:	

Azərbaycan Respublikasının  
Maliyyə Bazarlarına Nəzarət Palatası  
Publik hüquqi şəxsə  
Ünvan: Bakı şəhəri, Bül bül prospekti 19  
“Finoko” BOKT ASC nin direktoru  
T.M.İsmayılov tərəfindən

“Finoko” BOKT ASC 2014 ci ildə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ2001019465 nömrəsi ilə qeydiyyata alınmış istiqrazlar tədavülə buraxılmışdır. “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması” Qaydalarına müvafiq olaraq 2015 ci il üzrə üzrə hesabatları Sizə təqdim edirik.

Qoşma – 2015 ci il üzrə illik idarəetmə hesabatı və 2015 ci ilin yekun maliyyə hesabatı

**İsmayılov Turan Mübariz oğlu**  
Finoko BOKT ASC-nin Direktoru




Faktiki ünvan: Globus Center, 9-cu mərtəbə, C.Cabbarlı 609

Tel: (+99412) 599-14-00

**“Finoko” BOKT ASC nin 2015 ci il üzrə illik idarəetmə hesabatının tərkibi  
aşağıdakılardan ibarətdir**

1. Emitentin tam və qısaltılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi	“FİNOKO” Bank Olmayan Kredit Təşkilati Açıq Səhmdar Cəmiyyəti, FİNOKO” BOKT ASC VÖEN:1402771411, 11.03.2014-cü il tarixli 1402771411 №-li qeydiyyat haqqında şəhadətnamə (Azərbaycan Respublikası Vergilər Nazirliyi)
2. Emitentin hüquqi ünvanı və olduğu yer	Hüquqi ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, H.Cavid pr., ev 5, mən 50 Faktiki ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı 609 (Globus Center- 9cu mərtəbə)
3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılmazı şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çəvrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları	Emitent fəaliyyət qörsətdiyi müddətə adında və təşkilati-hüquqi formasında heç bir dəyişiliq olmamışdır
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləvg edilmiş filiallara və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumat	Emitentin nümayindəlikləri və filialları yoxdur
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləvg edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti	Emitentin fəaliyyət göstərdiyi müddət ərzində heç bir törəmə cəmiyyəti nə yaradılmış nə də ləvg edilmişdir
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və	Emitent şirkətlər qrupuna daxil deyil

ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı	
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri	Kreditlər vermək
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri	<b>Lisenziyanın verdiyi fəaliyyət növü:</b> Kreditin verılması. <b>Lisenziyanın qeydiyyat nömrəsi:</b> 28 <b>Lisenziyanın verilmə tarixi:</b> 18 Sentyabr 2014-cü il <b>Lisenziyanın qüvvədə olma müddəti:</b> Müddətsiz <b>Lisenziyanı veran orqanın adı:</b> Azərbaycan Respublikası Mərkəzi Bankı
9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər;	Biznes kreditləri, istehlak kreditləri və SKMF-nun vəsaiti hesabına verilən kreditlər
10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası	2016-ci ilin əvvəlinə 4 işçi var. 2016-ci ilin sonuna 10 işçi olacağı praqnoz olunur.
11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı	<b>Emitentin Müşahidə Şurasının üzvləri</b> Əliyev Elçin Rəşid oğlu - MŞ-nin Sədri Əliyev Elmar Rəşid oğlu - MŞ-nin üzvü Əliyev Azər Əmiraslan oğlu - MŞ-nin üzvü
12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı	<b>Fiziki şəhslər:</b> Əliyev Elçin Rəşid oğlu: 50 000 səhm Əliyev Elmar Rəşid oğlu: 50 000 səhm
13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmində səsli səhmlərinin (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı	<b>Tam adı:</b> Əliyev Elçin Rəşid oğlu ; <b>Emitentin nizamnamə kapitalında payı:</b> 50 000 adı səhm (50%) <b>Emitentdə tutduğu vəzifə:</b> Müşahidə Şurasının Sədri  <b>Tam adı:</b> Əliyev Elmar Rəşid oğlu ; <b>Emitentin nizamnamə kapitalında payı:</b> 50 000 adı səhm (50%). <b>Emitentdə tutduğu vəzifə:</b> Müşahidə Şurasının üzvü
14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı)	Yoxdur
15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:	1) 19 Mart 2015-ci il tarixində 700 min AZN səhmlərin emissiya edilməsi ilə əlaqədar. 2) 25 iyul 2015-ci il tarixində yeni direktorun təyin edilməsi və qeydiyyat məlumatlarında

1 

dəyişikliklərin rəsmiləşdirilməsi	
16. Yiğincağın keçirilmə tarixi və yeri (ünvan)	H.Cavid PR 5, mən 50
17. Ümumi yiğincaqdə qəbul edilmiş qərarlar.	1)"FİNOKO" BOKT ASC-nin nəzamnamə kapitalı əlavə səhmlərin buraxılması yolu ilə 700 min məbləğində artırılsın."FİNOKO" BOKT ASC-nin direktoru 2)01.08.2015-ci il tarixindən T.M.İcmayılov təyin olunsun. Cəmiyyətin qeydiyyat məlumatlarında müvafiq dəyişikliklər rəsmiləşdirilsin.
18. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir):	Hesabat dövrü ərzində yerləşdirilməmiş istiqrazlar mövcud deyil.
19. Investisiya qiymətli kağızin növü və forması	Faizli, təmin edilməmiş, sənədsiz, adlı
20. Investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi	AZ2001019465 №-li qeydiyyat haqqında şəhadətnamə
21. Investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;	İstiqrazların miqdarı: 610 (altı yüz qırx) ədəd Hər bir istiqrazın nominal dəyəri: 1 000 (bir min) ABŞ dolları
22. Investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri	610 000 (altı yüz qırx min) ABŞ dolları
23. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)	Təsis etdiyi tarixdən səhmlər üzrə dividend ödənilməyib
24. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi	15 (on beş) %
25. Investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)	"Bakı Fond Birjası" QSC – Bakı şəh.,Bül bül prospekti 19
26. Emitent tərəfindən bağlanılmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:	27 və 28 ci böndlərdə qeyd edilmişdir
27. Əqdin məbləği	06.11.2015 tarixində Qeyri-rezidentdən 950 000 (Doqquz yüz əlli min) ABŞ dollarında illik faiz dərəcəsi 15 % olan, bir il müddətinə kredit alınmışdır
28. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi	Kreditin ödənilmə müddəti 06.11.2016-ci ildir. Ümumiyyətlə "FİNOKO" BOKT ASC-nin vaxtı keçmiş öhdəliyi və ya ödənilməmiş əqdi yoxdur.

A handwritten signature in blue ink, appearing to read "İ. İcmayılov".

29. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanılmış əqdlər barədə məlumatlar	Hesabat dövrünə bu tip əqdlər mövcud deyil
30. Bağlanılmış əqdin mahiyyəti, tarixi və məbləği	-----
31. Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi	Əliyev Elçin Rəşid oğlu - MŞ-nin Sədri Əliyev Elmar Rəşid oğlu - MŞ-nin üzvü Əliyev Azər Əmiraslan oğlu - MŞ-nin üzvü İsmayılov Turan Mübariz oğlu - Direktor
32. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	illik hesabat Beynəlxalq Audit "PWC" tərəfindən may 2016 tarixində təsdiq edilməsi səbəbindən, səhmdarların ümumi yığıncaqdə iyun 2016 tarixində təsdiq olunacaq.
33. hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	Finoko BOKT ASC nin rəsmi internet sahifəsində. <a href="http://www.finoko.com">www.finoko.com</a>

Finoko BOKT ASC nin direktoru  
T.M.İsmayılov



smay

**“FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC**

**31 dekabr 2015-ci il tarixinə**

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına  
Uyğun Maliyyə Hesabatları və Müstəqil  
Auditorun Hesabatı**

# MÜNDƏRİCAT

## MÜSTƏQİL AUDİTORUN HESABATI

### MALİYYƏ HESABATLARI

Maliyyə Vəziyyəti Haqqında Hesabat.....	1
Menfeət ve ya Zerər ve Sair Mecmu Gelir Haqqında Hesabat.....	2
Kapitalda Dəyişikliklər Haqqında Hesabat .....	3
Pul Vəsaitlərinin Hərəketi Haqqında Hesabat.....	4

#### Maliyyə Hesabatları üzrə Qeydlər

1 Giriş .....	5
2 Şirkətin Əməliyyat Mühiti .....	5
3 Əsas Uçot Siyasetlərinin Qısa Xülasəsi.....	6
4 Uçot Siyasetinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr.....	11
5 Yeni ve ya Yeniden İşlənmiş Standartların və Onlara Dair Şəhərlərin Tətbiqi .....	12
6 Yeni Uçot Qaydaları.....	12
7 Pul Vəsaitləri və Onların Ekvivalentləri .....	14
8 Müşterilərə Verilmiş Kreditler və Avanslar .....	14
9 Əmlak, Avadanlıqlar və Qeyri-Maddi Aktivlər .....	17
10 Müddəti Borc Öhdəlikləri .....	17
11 Korporativ İstiqrazlar .....	18
12 Nizamname Kapitalı.....	18
13 Faiz Gelirləri və Xərcləri.....	19
14 Haqq və Komissiya Xərcləri .....	19
15 İnzibati və Sair Əməliyyat Xərcləri .....	19
16 Menfeət Vergisi.....	20
17 Maliyyə Risklərinin idarə Edilməsi .....	21
18 Kapitalın idarə olunması .....	26
19 Təehhädlər və Şərti Öhdəliklər .....	26
20 Maliyyə Aletlərinin Ədalətli Dəyəri .....	27
21 Maliyyə Aletlərinin Qiymətləndirme Kateqoriyaları üzrə Təqdim Edilmesi .....	28
22 Əlaqəli Tərəflərlə Əməliyyatlar.....	29
23 Hesabat Dövründən Sonra Baş Vermiş Hadisələr.....	29

## *Müstəqil Auditorun Hesabatı*

“FİNOKO” BOKT ASC-nin Təsisçiləri və Rəhbərliyinə:

Biz “FİNOKO” BOKT ASC-nin (“Şirkət”) 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatından və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, eləcə də əsas uçot siyasetlərinin qısa xülasəsindən və digər izahedici məlumatlardan ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

### **Maliyyə Hesabatları üzrə Rəhbərliyin Məsuliyyəti**

Rəhbərlik hazırkı maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

### **Auditorun Məsuliyyəti**

Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy bildirməkdir. Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Həmin standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhv'lərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənilib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, auditə mövcud uçot siyasetinin uygunluğunun və rəhbərliyin uçot ehtimallarının əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

### **Rəy**

Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları Şirkətin 31 dekabr 2015-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.

*PricewaterhouseCoopers Audit Azerbaijan LLC*

2 may 2016-cı il  
Bakı, Azərbaycan Respublikası

**"FINOKO" BOKT ASC**  
**Maliyyə Vəziyyəti Haqqında Hesabat**

Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2015	31 dekabr 2014
<b>AKTİVLƏR</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	7	286,177	223,711
Digər banklardan alınacaq vəsaitlər	8	7,984,644	313,423
Təxire salınmış vergi aktivləri	16	19,373	2,013
Əmlak, avadanlıqlar və qeyri-maddi aktivlər	9	16,433	-
Sair aktivlər		391	548
<b>Cəmi AKTİVLƏR</b>		<b>8,307,018</b>	<b>539,695</b>
<b>ÖHDƏLİKLƏR</b>			
Müddətli borc öhdəlikləri	10	6,272,357	235,506
Korporativ istiqrazlar	11	639,620	-
Vergi öhdəlikləri		173,899	2,122
Sair öhdəliklər		1,813	1,633
<b>Cəmi ÖHDƏLİKLƏR</b>		<b>7,087,689</b>	<b>239,261</b>
<b>KAPİTAL</b>			
Nizamname kapitalı	12	1,000,000	300,000
Bölüşdürülməmiş mənfəət		219,329	434
<b>Cəmi KAPİTAL</b>		<b>1,219,329</b>	<b>300,434</b>
<b>Cəmi ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>8,307,018</b>	<b>539,695</b>

2 may 2016-cı il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir.

Turan İsmayılov  
Baş Direktor

I  
Turan İsmayılov



Vidadi Məmmədov  
Maliyyə Direktoru

*Vidadi Məmmədov*

**"FINOKO" BOKT ASC**  
**Mənfəət və ya Zərər və Sair Məcmu Gəlir Haqqında Hesabat**

Azerbaycan manatı ilə	Qeyd	2015	2014
Faiz gəlirləri	13	700,723	15,189
Faiz xərcləri	13	(331,840)	(294)
<b>Xalis faiz gəlirləri</b>		<b>368,883</b>	<b>14,895</b>
Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat	8	(355,230)	-
<b>Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın yaradılmasından sonra xalis faiz gəlirləri</b>		<b>13,653</b>	<b>14,895</b>
Haqq və komissiya xərcləri	14	(20,883)	(1,073)
İnzibati və sair əməliyyat xərcləri	15	(142,085)	(13,279)
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gəlir		8,514	-
Məzənnə fərgi üzrə zərər çıxılmaqla gəlir		517,080	-
<b>Mənfəət vergisindən əvvəlki mənfəət</b>		<b>376,279</b>	<b>543</b>
Mənfəət vergisi xərci	16	(157,384)	(109)
<b>İl üzrə mənfəət</b>		<b>218,895</b>	<b>434</b>
<b>İl üzrə cəmi məcmu gəlir</b>		<b>218,895</b>	<b>434</b>

**"FINOKO" BOKT ASC**  
**Kapitalda Dəyişikliklər Haqqında Hesabat**

Azerbaycan manatı ilə	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<b>1 yanvar 2013-cü il tarixinə qalıq</b>	-	-	-
İl üzrə mənfəət Emissiya edilmiş adi səhmlər	300,000	434	434 300,000
<b>31 dekabr 2014-cü il tarixinə qalıq</b>	<b>300,000</b>	<b>434</b>	<b>300,434</b>
İl üzrə mənfəət Emissiya edilmiş adi səhmlər	700,000	218,895	218,895 700,000
<b>31 dekabr 2015-ci il tarixinə qalıq</b>	<b>1,000,000</b>	<b>219,329</b>	<b>1,219,329</b>

**"FINOKO" BOKT ASC**  
**Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat**

Azərbaycan manatı ilə	Qeyd	2015	2014
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faizlər		447,107	13,205
Ödənilmiş faizlər		(249,803)	-
Ödənilmiş haqq və komissiyalar		(20,883)	(1,073)
İşçi heyəti üzrə ödənilmiş xərclər		(98,469)	(5,728)
Ödənilmiş icarə xərcləri		(19,680)	(4,920)
Ödənilmiş inzibati və sair eməliyyat xərcləri		(22,706)	(2,630)
Ödənilmiş mənfəət vergisi		(2,122)	-
<b>Əməliyyat aktiv və öhdəliklərdən dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) pul vəsaitlərinin hərəkəti</b>		33,444	(1,146)
<b>Xalis (artım)/azalma:</b>			
- müştərilərə verilmiş kreditlər və avanslarda		(4,993,794)	(311,441)
- sair aktivlərdə		157	(548)
<b>Xalis artım/azalma:</b>			
- sair öhdəliklərdə		180	1,634
<b>Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		(4,960,013)	(311,501)
<b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Əmlak və avadanlıqların alınması		(5,863)	-
Qeyri-maddi aktivlərin alınması		(12,645)	-
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		(18,508)	-
<b>Maliyyeləşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Müddəti borc öhdəliklərindən daxil olmalar		3,851,236	235,212
Korporativ istiqrazların buraxılması		481,105	-
Adi səhmlərin emissiyası		700,000	300,000
<b>Maliyyeləşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		5,032,341	535,212
<b>Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri</b>		8,646	-
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım İlin əvveline pul vəsaitləri və onların ekvivalentləri</b>	7	62,466 223,711	223,711 -
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	7	286,177	223,711

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

---

## 1 Giriş

"FİNOKO" BOKT ASC-nin ("Şirkət") 31 dekabr 2015-ci il tarixində tamamlanan il üçün hazırkı maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmışdır.

Şirkət Azərbaycan Respublikasında təsis olunub və bu ölkədə fəaliyyət göstərir. Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq açıq səhmdar cəmiyyəti formasında yaradılmışdır.

Şirkətin təsisçiləri və son nəzarətedici tərəfləri hər biri 50% iştirak payına sahib olan cənab Əliyev Elçin Rəşid oğlu və cənab Əliyev Elmar Rəşid oğludur.

**Şirkətin əsas fəaliyyəti.** Şirkətin əsas fəaliyyəti Azərbaycan Respublikası ərazisində kredit əməliyyatlarının aparılmasından ibarətdir. Şirkət 11 mart 2014-cü il tarixində bank olmayan kredit təşkilatı kimi təsis edilmişdir. Şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankı ("Mərkəzi Bank") tərəfindən verilmiş məhdud bank lisenziyası əsasında fəaliyyət göstərir.

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə Şirkətin Azərbaycan Respublikasında filialı yoxdur. 31 dekabr 2015-ci il tarixinə Şirkətin 6 nəfər işçisi (31 dekabr 2014: 3 nəfər) vardır.

**Şirkətin hüquqi ünvani və fəaliyyət göstərdiyi yer.** Şirkətin hüquqi ünvani:

Yasamal rayonu, Hüseyn Cavid prospekti 5, AZ1073

Bakı, Azərbaycan Respublikası

**Təqdimat valyutası.** Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı ilə ifade olunmuşdur. Azərbaycan manatı ("AZN") Azərbaycan Respublikasının rəsmi valyutasıdır.

31 dekabr 2015-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilmesində istifadə olunan əsas valyuta məzənnələri: 1 ABŞ dolları = 1.5594 AZN (31 dekabr 2014: 1 ABŞ dolları = 0.7844 AZN).

## 2 Şirkətin Əməliyyat Mühiti

**Azərbaycan Respublikası.** Azərbaycanda iqtisadi islahatlarla yanaşı, bazar iqtisadiyyatına uyğun hüquqi, vergi və normativ baza inkişaf etməkdədir. Azərbaycan iqtisadiyyatının gelecek sabitliyi bu islahatlardan, eləcə də hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Xam neftin qiymətlərindəki əhəmiyyətli azalmadan sonra 21 fevral 2015-ci il tarixində ABŞ dollarına qarşı Azərbaycan Manatı 34%, 21 dekabr 2015-ci il tarixində isə 47% devalvasiya edilmişdir. İkinci devalvasiyadan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı Manatın üzən məzənnə rejimini keçdiyini elan etmişdir. İlin sonundan 2 may 2016-cı il tarixinədək məzənnə dərəceləri əhəmiyyətli dərəcədə dəyişməmişdir.

Bu hadisələr bank sistemində likvidliyin zəifləməsi və kredit şərtlərinin sərtleşməsi ilə neticələnmişdir. Iqtisadi artım, maliyyə vəsaitlərinin cəlb edilməsi və kapitalın dəyeri ilə bağlı qeyri-müəyyənliliklər hələ də mövcuddur və bu, Bankın gelecek maliyyə neticələrinə, maliyyə vəziyyətinə və biznes perspektivlərinə hazırda müəyyən edile bilməyən dərəcədə mənfi təsir göstərə bilər.

Şirkətin borcalanları maliyyə və iqtisadi mühitdə baş verən hadisələrdən zərər çəkə bilər və bu da öz növbəsində onların öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir göstərə bilər. Borcalanlar üçün qeyri-əlverişli əməliyyat şərtləri rəhbərliyin pul vəsaitlərinin hərəkəti üzrə proqnozlarına, eləcə də maliyyə və qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmənin müəyyən edilməsinə də təsir göstərə bilər. Rəhbərlik mövcud məlumatlara əsasən dəyərsizləşmənin qiymətləndirilməsi zamanı istifadə edilən gelecek pul vəsaitlərinin hərəkəti üzrə təxminlərin yenidən nəzərdən keçirilməsini lazımi şəkildə eks etdirmiştir.

## **2 Şirkətin Əməliyyat Mühiti (davamı)**

Azərbaycan hökuməti mövcud iqtisadi çetinliklərə cavab olaraq islahatların sürətləndirilməsi və bank sistemine dəstəyin göstərilməsi ilə bağlı planlarını açıqlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytına əsasən milli valyutada olan dövlət qiymətli kağızları xarici valyutada olan qiymətli kağızlarla müqayisədə daha yüksək gəlirliyə malikdir; Mərkəzi Bankın İdare Heyətinin qərarı ilə uçot derecəsi 5%-dən 7%-dək, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 17%-dək artırılmışdır. Əmanətlərin artırılması və əmanətcilərin bank sistemine etibarının gücləndirməsi məqsədile "Əmanətlərin tam siğortalanması" haqqında 19 yanvar 2016-cı il tarixli, 101VQ sayılı Qanun qəbul edilmişdir. Bu Qanuna müvafiq olaraq, manatla yerləşdirilmiş bütün qorunan əmanətlər məbləğindən və faiz dərəcəsindən asılı olmayaq və ABŞ dollarında illik faiz dərəcəsi 3%-dək olan bütün əmanətlər Əmanətlərin Siğortalanması Fondu tərəfindən növbəti üç il müddətində tam siğortalanır.

Şirkətin rehberliyi hazırlıq iqtisadi mühitdə baş verən dəyişiklikləri müşahidə edir və Şirkətin yaxın gələcəkdə fealiyyətinin dayanıqlığını və inkişafını dəstəkləmək üçün qabaqlayıcı tədbirlər görür.

## **3 Əsas Uçot Siyasetlərinin Qısa Xülasəsi**

**Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları.** Hazırkı maliyyə hesabatları maliyyə aletlərinin ilkin olaraq ədalətli dəyərlə tanınması istisna olmaqla, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS") uyğun olaraq ilkin dəyər metoduna əsasən hazırlanmışdır. Həmin maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən əsas uçot siyasetləri aşağıda göstərilir. Bu uçot siyasetləri başqa cür göstərilmədiyi hallarda bütün dövrlərə müvafiq şəkildə tətbiq edilmişdir.

**Maliyyə aletləri - əsas qiymətləndirmə üsulları.** Təsnifat formalarından asılı olaraq maliyyə aletləri ədalətli dəyərlə və ya amortizasiya edilmiş dəyərlə əks etdirilir. Həmin qiymətləndirmə üsulları aşağıda əks etdirilir.

**Ədalətli dəyər qiymətləndirmə tarixinde bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərən aktivləri satmaq üçün alınacaq və öhdəliyi ötürürən ödeniləcək dəyərdir. Ədalətli dəyər en yaxşı olaraq feal bazarda alınıb satıla bilən qiymət ilə təsdiqlənir. Feal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmək üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətde və həcmde həyata keçirildiyi bazardır.**

Feal bazarda alınıb satılan maliyyə aletlərinin ədalətli dəyəri ayrı-ayrı aktiv və ya öhdəliklərin bazar qiymətinin müəssisənin istifadəsində olan aktiv və ya öhdəliklərə və maliyyə aletlərinin sayına hasılı nəticəsində alınan məbləğ kimi ölçülür. Bu hal hətta bazarın normal gündəlik ticarət dövriyyəsi müəssisənin istifadəsində olan aktiv və öhdəliklərin qarşılılanması üçün kifayət qədər olmadıqda və bir əməliyyat üzrə mövqelərin satılması üçün sifarişlərin yerləşdirilməsi bazar qiymətinə təsir etdiqdə baş verir.

Feal bazarda alınıb-satılmayan maliyyə törəmə aletləri və ya digər maliyyə aktivləri və öhdəlikləri üzrə portfel mövcud bazar şəraitində qiymətləndirmə tarixinə bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərən müəyyən riskin qəbul edilməsi üçün xalis uzun mövqenin (yeni, aktivin) satılması və ya müəyyən riskin qəbul edilməsi üçün xalis qısa mövqenin (yeni, öhdəliyin) ötürülməsi məqsədilə əldə edilə biləcək qiymət əsasında maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupunun ədalətli dəyərində qiymətləndirilir. Bu, dövri olaraq ədalətli dəyərdə qeyde alınan aktivləre o şərtlə tətbiq edilir ki, Şirkət (a) müəssisənin risklərin idarə edilməsi və ya investisiya strategiyasına uyğun olaraq məruz qaldığı müəyyən bazar riski (və ya risklərinə) və ya müəyyən kontragentin kredit riskinə əsasən maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupunu idarə edir; (b) həmin prinsipe əsasən maliyyə aktivləri və maliyyə öhdəlikləri qrupu haqqında məlumatı müəssisənin baş rəhbərliyinə təqdim edir; və (c) bazar riskləri, o cümlədən müəssisənin maliyyə aktivləri və maliyyə öhdəlikləri ilə əlaqədar məruz qaldığı müəyyən bazar riskinin (və ya risklərinin) müddəti əsasən eyni olur.

Əməliyyatın qiyməti haqqında bazar məlumatı olmayan maliyyə aletlərinin ədalətli dəyərini müəyyən etmək üçün pul axınlarının diskontlaşdırılması modelindən, həmçinin bazar şərtləri ilə həyata keçirilən analoji əməliyyatlar haqqında məlumatlara və ya investisiya olunan müəssisələrin cari dəyərinə əsaslanan modellərdən istifadə edilir.

**İlkin dəyər alış tarixinə aktivləri almaq üçün ödənilmiş pul vəsaitlərini və ya onların ekvivalentlərinin məbləğini və yaxud verilmiş digər resursların ədalətli dəyərini eks etdirir və əməliyyat xərclərini ehtiva edir. İlkin dəyərlə qiymətləndirmə yalnız bazar qiymətləri olmayan və ədalətli dəyəri etibarlı şəkildə ölçüle bilməyen pay aletlərindəki investisiyalara tətbiq edilir.**

### **3 Əsas Uçot Siyasətlərinin Qısa Xülasəsi (davamı)**

Əməliyyat xərcləri əlavə xərcləri eks etdirir və birbaşa olaraq maliyyə alətinin alış, buraxılması və ya satışı ilə əlaqəlidir. Əlavə xərc əməliyyat həyata keçirilmədiyi təqdirdə yaranmayan xərclədir. Əməliyyat xərclərinə agentlərə (satış üzrə agentlər kimi fealiyyət göstəren işçilər daxil olmaqla), məsləhətçilərə, brokerlərə və dilerlərə ödənilmiş haqq və komissiyalar, tənzimləyici orqanlar və fond birjalarına ödəmələr, eləcə də mülkiyyət hüququnun köçürülməsi üzrə vergilər və rüsumlar daxildir. Əməliyyat xərclərinə borc öhdəlikləri üzrə mükafat və ya diskontlar, maliyyəlaşdırma xərcləri, daxili inzibati və ya saxlama xərcləri daxil edilmir.

*Amortizasiya edilmiş dəyer əsas məbləğin ödənilməsi çıxılmaqla, lakin hesablanmış faizləri daxil etməklə, maliyyə aktivləri üçün ise dəyərsizləşmə zərərləri üzrə hər-hansı silinməni çıxmaqla aktivlərin ilkin dəyerini eks etdirir. Hesablanmış faizlərə ilkin uçot zamanı təxirə salınmış əməliyyat xərclərinin və effektiv faiz metodundan istifadə etməklə ödəniş məbləği üzrə hər-hansı mükafat və ya diskontun amortizasiyası daxildir. Hesablanmış faiz gelirləri və faiz xərcləri, o cümlədən hesablanmış kupon gelirləri və amortizasiya edilmiş diskont və ya mükafat (verilme zamanı təxirə salınmış komissiyalar daxil olmaqla, əger varsa) ayrıca göstərilmir və maliyyə vəziyyəti haqqında hesabatın müvafiq maddələrinin balans dəyerinə daxil edilir.*

*Effektiv faiz metodu maliyyə alətinin balans dəyeri üzrə sabit faiz dərəcəsinin (effektiv faiz dərəcəsi) təmin edilməsi üçün faiz gelirləri və ya xərclərinin müvafiq dövr ərzində uçota alınması metodudur. Effektiv faiz dərəcəsi, təxmin edilən gələcək pul ödənişlərini və ya daxil olmaları (kreditlər üzrə gələcək zərərlər istisna olmaqla) maliyyə alətinin gözlənilən fealiyyət müddəti ərzində və ya müvafiq hallarda daha qısa müddət ərzində maliyyə alətinin xalis balans dəyerinə diskontlaşdırınan deqiq dərəcedir. Effektiv faiz dərəcəsi maliyyə aləti üçün nəzərdə tutulan dəyişkən faiz dərəcəsi üzrə kredit spredini eks etdirən mükafatlar və ya diskont və yaxud bazar qiymətlərindən asılı olaraq müəyyən edilmeyen digər dəyişkən amillər istisna olmaqla, faiz dərəcələrinin növbəti dəyişdirilmə tarixinə qədər dəyişkən faizli aletlər üzrə pul vəsaitlərinin hərəkətini diskont etmək üçün istifadə edilir. Bu cür mükafatlar və ya diskontlar maliyyə alətinin gözlənilən tədavül müddəti ərzində amortizasiya edilir. Diskont dəyerinin hesablanması müqavilə tərəfləri arasında ödənilmiş və ya alınmış effektiv faiz dərəcəsinin tərkib hissəsini təşkil edən bütün komissiyalar daxildir (gelir və xərclərin uçutu siyasetinə baxın).*

**Maliyyə aletlerinin ilkin tanınması.** Ticarət qiymətli kağızları, derivativlər və mənfəet və zərər vasitesilə ədaletli dəyerde göstərilən digər maliyyə aletləri ilkin olaraq ədaletli dəyerdə tanınır. Bütün digər maliyyə aletləri, dövlət və dövlət təşkilatlarından alınmış kreditlər istisna olmaqla, əməliyyat məsrəfləri də daxil olmaqla ədaletli dəyerdə qeyde alınır. Ilkin uçot zamanı ədaletli dəyer en yaxşı olaraq əməliyyat qiyməti ilə sübut edilir. Ilkin uçot zamanı yalnız ədaletli dəyer ilə əməliyyat qiyməti arasında fərq olduqda yaranan mənfəet və ya zərər qeyde alınır. Ədalətli dəyer eyni maliyyə aleti ilə aparılan digər cari bazar əməliyyatlarının müşahidəsi və yaxud həmin bazarlardan əldə edilən məlumatlara əsaslanan qiymətləndirmə üsulu ilə sübut edilir.

Qanunvericilik və ya ümumi qəbul edilmiş bazar qaydaları ilə müəyyən edilmiş vaxt çərçivəsində təchiz olunması nəzərdə tutulan maliyyə aktivlərinin bütün digər alış və satışları ("müntəzəm" alış və satışlar), Şirkətin maliyyə aktivini almaq və ya satmaq öhdəliyini qəbul etdiyi əməliyyat tarixində qeyde alınır. Alış üzrə bütün digər əməliyyatlar Şirkətin həmin maliyyə aleti üzrə müqavilə tərəfi olduqda qeyde alınır.

**Maliyyə aktivlərinin tanınmasının dayandırılması.** Şirkət aşağıdakı hallarda maliyyə aktivlərinin tanınmasını dayandırır: (a) aktivlər geri alındıqda və ya bu aktivlərlə əlaqədar pul vəsaitlərinin hərəkəti üzrə hüquqların müddəti başa çatdıqda və ya (b) Şirkətin maliyyə aktivlərindən daxil olan pul vəsaitlərinin axını üzrə mülkiyyət hüququnu ötürdükdə və ya ötürülmə haqqında müqavilə bağladıqda və bu zaman (i) həmin aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə başqa tərəfə ötürdükdə və ya (ii) bu aktivlərin mülkiyyət hüququ ilə əlaqədar bütün risk və faydaları əsas etibarilə ötürülmədi və ya saxlamadıqda, lakin, həmin aktivlər üzrə nəzəret hüququnu özündə saxlamadıqda. Nəzəret qarşı tərəfin öz mülkiyyətində olan aktivi satış üzrə məhdudiyyətlər qoymadan əlaqəli olmayan üçüncü tərəfə satmaq üçün praktiki imkana malik olmadığı hallarda saxlanılır.

**Pul vəsaitləri və onların ekvivalentləri.** Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrile bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə üç aydan az ödəniş müddətine malik olan banklararası depozitlər daxildir. Verilme tarixinde istifadəsi üç aydan çox müddətə məhdudlaşdırılmış vəsaitlər pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya edilmiş dəyerlə eks etdirilir.

### **3      Əsas Uçot Siyasetlərinin Qısa Xülasəsi (davamı)**

**Müşterilərə verilmiş kreditlər və avanslar.** Müşterilərə verilmiş kreditlər və avanslar müəyyən edilmiş və ya müəyyən edilə bilən tarixlərdə ödənilmək şərtlə Şirkət tərəfindən müşterilərə avans şəklində nağd pul verildiyi zaman ucotta alınır. Bu zaman Şirkət yaranmış sərbəst suretdə alınıb satılı bilməyən qeyri-derivativ debitor borcları üzrə alqı-satçı əməliyyatı aparmaq niyyətində olmur. Müşterilərə verilmiş kreditlər və avanslar amortizasiya edilmiş dəyərlə eks etdirilir.

Dəyərsizləşmiş maliyyə aktivləri ilə bağlı şərtlər yenidən baxılarsa və yenidən baxılmış şərtlər əvvəlki şərtlərdən əhəmiyyətli dərəcədə fərqlənərsə, yeni aktiv ilkin olaraq ədalətli dəyərə tanınır.

**Amortizasiya edilmiş dəyərdə qeydə alınan maliyyə aktivlərinin dəyərsizləşməsi.** Maliyyə aktivinin ilkin uçotundan sonra baş vermiş bir və ya bir neçə halin ("zərər halları") nəticəsində yaranmış və etibarlı şəkildə təxmin edile bilən maliyyə aktivi və ya maliyyə aktivləri qrupu üzrə daxil olacaq pul vəsaitlərinin məbləğinə və ya dövrünə təsir göstərən dəyərsizləşmə üzrə zərərlər il üzrə mənfəət və ya zərərə aid edilir. Ayrıca qiymətləndirilən maliyyə aktivi (əhəmiyyətindən asılı olmayaraq) ilə əlaqədar dəyərsizləşmə üzrə zərərin baş verməsinə dair Şirkətdə obyektiv dəlil olmadıqda, həmin aktiv analoji kredit riskine malik olan maliyyə aktivləri qrupuna aid edilir və dəyərsizləşməyə görə birlikdə qiymətləndirilir. Maliyyə aktivinin dəyərsizləşməsi məsələsinə baxarkən Şirkətin nəzərə aldığı əsas amillər həmin aktivin vaxtı keçmiş statusu və hər-hansı girov təminatının realizasiya oluna bilməsidir. Dəyərsizləşmə üzrə zərərin baş vermesinə dair obyektiv əlamətlərin mövcud olmasını müəyyən edən əsas meyarlar aşağıda göstərilir:

- hər-hansı ödənişin gecikdirilməsi və bu zaman gecikdirilmiş ödənişin hesablaşma sistemlərindəki gecikmə ilə izah edile bilməməsi;
- borcalanın əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşməsi və bunun Şirkətin borcalan haqqında maliyyə məlumatları ilə təsdiqlənməsi;
- borcalanın müflisləşməsi və ya onun maliyyə strukturunun yenidən təşkil edilməsi riskinə məruz qalması;
- borcalana təsir göstərən milli və ya yerli iqtisadi şəraitin dəyişməsi nəticəsində onun ödəniş statusunda mənfi dəyişikliklərin baş verməsi; və ya
- girovun dəyerinin bazar şərtlərinin pisləşməsi nəticəsində əhəmiyyətli dərəcədə aşağı düşməsi.

Dəyərsizləşmənin məcmu şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri kredit riski üzrə oxşar xüsusiyyətlərə görə qruplaşdırılır. Həmin xüsusiyyətlər qiymətləndirilən aktivlərin müqavilə şərtlərinə əsasən borcalanların ödəmə qabiliyyətini təsdiqləyir ki, bu da belə aktivlərlə bağlı gələcək pul vəsaitlərinin təxmin edilməsi üçün uyğundur.

Dəyərsizləşməyə qarşı məcmu şəkildə qiymətləndirilən maliyyə aktivləri qrupundakı pul vəsaitlərinin gələcək hərəkəti, həmin aktivlərlə bağlı müqavilə üzrə pul vəsaitlərinin hərəkətinə, keçmişdə baş vermiş zərər halları nəticəsində yaranacaq vaxtı keçmiş borcların hecmine dair rəhbərlikdə mövcud olan statistikaya və vaxtı keçmiş borcların geri qaytarılması nailiyyətinə əsasən müəyyən edilir. Keçmiş dövrlərə təsir göstərməyən cari şəraitin təsirini eks etdirmək və cari dövrədə mövcud olmayan keçmiş hadisələrin təsirini aradan qaldırmaq məqsədilə, keçmiş illərin statistikası müşahidə edilə bilən cari məlumatlara əsasən tənzimlənir.

Amortizasiya edilmiş dəyərdə qeydə alınan dəyərsizləşmiş maliyyə aktivi ilə bağlı şərtlər yenidən baxılarsa və ya bu şərtlər borcalanın və yaxud borcverənin maliyyə vəziyyətindəki çətinliklərə görə dəyişərsə, dəyərsizləşmənin ucuu şərtlərin dəyişməsindən əvvəlki effektiv faiz dərəcəsinə əsaslanır. Şərtlərinə yenidən baxılmış aktivin tanınmasının dayandırılması zamanı risk və faydalar əhəmiyyətli dərəcədə dəyişərsə, yeni aktiv ədalətli dəyərlə tanınır. Bu, adətən ilkin və yeni gözlənilən nağd pul axımlarının cari dəyerləri arasındaki fərq əhəmiyyətli olduqda müşahidə olunur.

Aktivin balans dəyerini effektiv faiz dərəcəsi ilə diskont edilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyerinə (kreditlər üzrə baş verməmiş gələcək zərərlər istisna olmaqla) bərabərəşdirmək üçün dəyərsizləşmə üzrə zərərlər ehtiyat hesablarında qeydə alınır. Girov qoyulmuş maliyyə aktivi üzrə təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyerinin hesablanması girovun alınması və satılması ilə bağlı məsrəflər çıxılmaqla, girov nəticəsində yarana bilən (girovun olub-olmaması ehtimal edildikdə) pul vəsaitlərinin hərəkətini eks etdirir.

Dəyərsizləşmə üzrə zərərin məbləği sonrakı dövrədə baş vermiş hadisəyə görə azalırsa və həmin azalma obyektiv olaraq zərərin qeydə alınmasından sonra baş vermiş hadisəye (məsələn, borcalanın kredit reytinginin artması kimi) aid edilərsə, əvvəl qeydə alınmış dəyərsizləşmə zərəri il üzrə mənfəət və ya zərər hesabına yaradılmış ehtiyata düzəliş etməklə bərpa edilir.

### **3      Əsas Uçot Siyasetlərinin Qısa Xülasəsi (davamı)**

Aktivlər qaytarla bilmədikdə, onlar aktivin və ya onun hissəsinin bərpə olunması üçün bütün zəruri prosedurların tamamlanmasından və zərərin məbleğinin müyyən edilməsindən sonra müvafiq zərər ehtiyatından silinir. Əvvəller silinmiş məbleğlərin bərpə edilməsi il üzrə mənfəət və ya zərərdə dəyərsizləşmə üzrə zərərin azaldılması kimi uçota alınır.

**Əmlak və avadanlıqlar.** Əmlak hər hansı yiğilmiş amortizasiya və ehtiyac yaranarsa dəyərsizləşmə üzrə zərərlər çıxılmaqla, ilkin dəyərdə uçota alınır.

Kiçik həcmli təmir və texniki xidmət xərcləri çekildiyi dövrde xərcə silinir. Əmlak və avadanlıqların əsas hissələrinin əvez edilməsi xərcləri kapitallaşdırılır və əvez edilmiş hissələr balansdan silinir.

Rəhbərlik hər bir hesabat dövrünün sonunda əmlak və avadanlıqlar üzrə dəyərsizləşmə elamətlərinin mövcudluğunu qiymətləndirir. Əgər bu cür əlamətlər mövcud olarsa, rəhbərlik bərpə dəyərini texmin edir. Aktivin bərpə dəyəri onun satış üzrə məsəfləri çıxılmaqla ədaləti dəyəri və istifadə dəyərindən daha yüksək olan dəyəridir. Aktivin balans dəyəri onun bərpə dəyərinə qədər azaldılır və dəyərsizləşmə üzrə zərər il üzrə mənfəət və ya zərərdə tanınır. Aktivin satışı üzrə məsəflər çıxılmaqla, onun istifadə dəyəri və ya ədaləti dəyərini müyyən etmək üçün istifadə edilmiş texminlərdə dəyişiklik baş verdiyi təqdirdə, əvvəlki illerdə tanınmış dəyərsizləşmə üzrə zərər leğv edilir.

Əmlak və avadanlıqların silinməsində yaranan mənfəət və ya zərər gelirin məbleği ilə balans dəyəri arasındakı fərqli kimi müyyən edilir və il üzrə mənfəət və ya zərərdə (digər əməliyyat gelirləri və xərcləri kimi) tanınır.

**Amortizasiya.** Əmlak və avadanlıqlar üzrə amortizasiya düz xətt metoduna, yəni əsas vəsaitlərin aşağıda göstərilən texmini faydalı istifadə müddəti ərzində aktivlərin ilkin dəyərini və ya yenidən qiymətləndirilmiş dəyərini onların qalıq dəyərinədək azaltmaqla hesablanır:

Kompüter və rabitə avadanlıqları	4 - 5 il;
Mebel, avadanlıqlar və sair	5 - 10 il;
İcarədəki əmlakın təkmilləşdirilməsi	müvafiq lizing müqaviləsinin müddəti ərzində

Aktiv faydalı istifadə müddətinin sonunda nəzərdə tutulan vəziyyətə uyğun olduqda, onun satışı ilə bağlı ehtimal olunan xərclər çıxıldığdan sonra, Şirkət tərəfindən əldə oluna biləcək qiymətləndirilmiş məbleğ aktivin qalıq dəyəridir. Şirkət aktivi onun fiziki istismar müddətinin sonuna qədər istifadə edəcəyini gözlədikdə, aktivin qalıq dəyəri sıfır bərabər olur. Aktivlərin qalıq dəyəri və faydalı istifadə müddəti hər hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazımlı olduqda dəyişdirilir.

**Qeyri-maddi aktivlər.** Şirkətin bütün qeyri-maddi aktivləri müyyən faydalı istifadə müddətlərinə malik olmaqla əsasən kapitallaşdırılmış program təminatından ibarətdir.

Program təminatı üzrə əldə edilmiş lisenziyalar həmin program təminatının alınması və tətbiq edilməsi üçün çekilmiş xərclərin əsasında kapitallaşdırılır. Program təminatı ilə bağlı bütün digər xərclər (məsələn, texniki dəstək xərcləri) çekildiyi zaman xərcə silinir. Kapitallaşdırılmış program təminatı texmin edilən faydalı istifadə müddəti (5-10 il) ərzində düz xətt metoduna əsasən amortizasiya olunur.

**Əməliyyat lizinqi.** Şirkət lizing obyektinin mülkiyyət hüququ ilə bağlı risk və faydalaların lizing verəndən Şirkətə ötürülməsini nəzərdə tutmayan lizing müqaviləsi üzrə lizing alan qismində çıxış etdiyi hallarda, ümumi lizing ödənişləri lizing müddəti ərzində düz xətt metoduna əsasən mənfəət və ya zərərə aid edilir.

Aktivlər əməliyyat lizinginə verildikdə alınacaq lizing ödənişləri lizing müddəti ərzində düz xətt metodundan istifadə etməklə icarə geliri kimi tanınır.

**Müddətli borc öhdəlikləri.** Müddətli borc öhdəliklərinə rezident və qeyri-rezident banklardan, elecə də digər maliyə institutlarından müyyən edilmiş ödəmə müddətləri və sabit və ya dəyişken faiz dəreçəsi ilə cəlb edilmiş kreditlər daxildir. Müddətli borc öhdəlikləri ilkin tanınmadan sonra amortizasiya olunmuş dəyərdə qeydə alınır.

**Buraxılmış borc qiymətli kağızları.** Buraxılmış borc qiymətli kağızlarına Şirkət tərəfindən emissiya edilmiş korporativ istiqrazlar daxildir. Buraxılmış borc qiymətli kağızları amortizasiya olunmuş dəyərdə qeydə alınır.

### **3      Əsas Uçot Siyasetlərinin Qısa Xülasəsi (davamı)**

**Mənfəət vergisi.** Hazırkı maliyyə hesabatlarında eks etdirilən mənfəət vergisi Azərbaycan Respublikasının qüvvədə olan və ya hesabat dövrünün sonuna qüvvəyə minmiş qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və bu və ya digər dövrde vergi təsiri bilavasitə sair məcmu gəlirlərdə qeydə alınan əməliyyatlar istisna olmaqla, məcmu gəlirlərdə qeydə alınır.

Cari mənfəət vergisi cari və əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən mənfəət ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq məbleği təşkil edir. Vergiyə cəlb edilən mənfəət maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim olunmasından əvvəl təsdiqləndiyi halda təxminini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodundan istifadə etməklə, aktiv və öhdəliklərin vergi bazası və maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün onların balans dəyəri arasında yaranan keçmiş illərin vergi zərəri və bütün müvəqqəti fərqlər üçün hesablanır. İlkin uçot zamanı istisna hal olaraq, əger əməliyyat maliyyə mənfəəti və vergiyə cəlb edilən mənfəətə təsir göstərmirsə, aktiv və öhdəliyin ilkin qeydə alınması nəticəsində yaranan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi hesablanır (biznes birləşməsi halları istisna olmaqla). Təxirə salınmış vergi qalıqları, qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən müvəqqəti fərqlərin qaytarılacağı və ya keçmiş illərdə yığılmış vergi zərərlərinin istifadə ediləcəyi dövrde tətbiq edilməli vergi dərəcələrindən istifadə etməklə hesablanır. Gəlirdən çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınmış vergi aktivləri və keçmiş illərin vergi zərərləri vergi tutulan gələcək gəlirlərin yaranması və bu gəlirlər üzrə çıxılmaların istifadə edilməsi ehtimalını nəzərə alaraq tanınır.

**Qeyri-müəyyən vergi mövqeləri.** Şirkətin qeyri-müəyyən vergi mövqeləri rəhbərlik tərəfindən hər bir hesabat dövrünün sonunda yenidən qiymətləndirilir. Rəhberlik Şirkətin vergi mövqeyinə vergi orqanları tərəfindən etiraz edildiyi halda, əlavə vergi öhdəliklərinin yaranmasını ehtimal etdikdə, vergi öhdəlikləri nezərə alınır. Bu cür qiymətləndirmə qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi qanunvericiliyinin təfsirinə və bu məsələlərə dair her hansı məhkəmə və ya digər qurumların məlum qərarlarına əsasən aparılır. Mənfəət vergisi istisna olmaqla, cərimələr, penyalar və vergilər üzrə öhdəliklər hesabat dövrünün sonunda öhdəliklərin yerinə yetirilməsi üçün zəruri olan xərclərə dair rəhbərliyin ən yaxşı təxminləri əsasında uçota alınır.

**Gəlir və xərclərin uçotu.** Bütün borc alətləri üzrə faiz gəlirləri və xərcləri effektiv faiz metoduna əsasən hesablama metodu ilə mənfəət və ya zərərdə qeydə alınır. Bu metoda əsasən, faiz gəlirləri və xərclərinə müqavilə tərifləri arasında ödənilmiş və ya alınmış və effektiv faiz dərəcesinin tərkib hissəsi olan bütün komissiya və haqlar, sövdələşmə xərcləri, elecə də bütün digər mükafat və ya güzəştlər daxildir.

Effektiv faiz dərəcəsinə aid olan komissiya haqlarına maliyyə aktivinin yaradılması və ya alınması, yaxud maliyyə öhdəliyinin (məsələn, ödəmə qabiliyyətinin qiymətləndirilməsi, zəmanətlərin və ya girovun deyerləndirilməsi və qeydə alınması, maliyyə alətinin təqdim ediləsi şərtlərinin razılışdırılması və sövdələşmə sənədlərinin hazırlanması haqları) buraxılması ilə əlaqədar alınmış və ya ödənilmiş komissiya haqları daxildir. Bazar faiz dərəcələri ilə kreditlərin verilməsi üzrə öhdəlik üçün Şirkət tərəfindən alınmış komissiya haqları, Şirkətin xüsusi kredit müqaviləsini imzalayacağı ehtimal etdildikdə və kreditin verilmesindən sonra qısa müddət ərzində onun realizasiyasını planlaşdırılmışda effektiv faiz dərəcəsinin tərkib hissəsi hesab edilir. Şirkət kreditlərin verilməsi üzrə öhdəlikləri mənfəət və ya zərər vasitesilə ədaletli dəyərlə qeydə alınan maliyyə öhdəlikləri kimi təsnifləşdirmir.

Kreditlərin və sair borc alətlərinin vaxtında qaytarılması ilə bağlı şübhə yarandıqda, onlar dəyərsizləşmə məbləğinin müəyyən edilməsi məqsədilə gələcək pul vəsaitləri hərəketinin diskontlaşdırılması üçün istifadə edilən effektiv faiz dərəcəsi əsasında hesablanmış faiz gəlirlərini eks etdirmeklə bərpa dəyərinə qədər azaldılır.

Bütün digər komissiya gəlirləri və sair gəlirlər adətən tamamlanma dərəcəsindən asılı olaraq hesablama metodu ilə qeydə alınır. Tamamlanma dərəcəsi faktiki göstərilmiş xidmətlərin ümumi göstərilməli olan xidmətlərə nisbəti kimi müəyyən edilir.

**Xarici valyutanın çevrilməsi.** Şirkətin funksional və təqdimat valyutası Azərbaycan Respublikasının milli valyutası olan Azərbaycan Manatıdır ("AZN").

### **3 Əsas Uçot Siyasetlərinin Qısa Xülasəsi (davamı)**

Monetar aktiv və öhdəlikler Mərkəzi Bankın müvafiq hesabat tarixinə qüvvədə olan rəsmi valyuta məzənnəsinə əsasən Şirkətin funksional valyutasına çevrilir. Bu cür əməliyyatlar üzrə hesablaşmaların heyata keçirilməsi və monetar aktiv və öhdəliklərin Mərkəzi Bankın ilin sonuna müəyyən etdiyi rəsmi məzənnə ilə Şirkətin funksional valyutasına çevrilməsi nəticəsində yaranan gelir və zərər il üzrə mənfeət və ya zərərdə (məzənnə fərqi üzrə zərər çıxılmaqla gelir kimi) tanınır. İlin sonuna qüvvədə olan məzənnə ilə çevrilmə ilkin dəyərlə qiyametləndirilən qeyri-monetar maddələrə tətbiq edilmir. Xarici valyutada olan və ədalətli dəyərlə qiyametləndirilən qeyri-monetar maddələr, o cümlədən pay aletləri ədalətli dəyərin müəyyən edildiyi tarixə qüvvədə olan məzənnələrdən istifadə etməklə funksional valyutaya çevrilir. Məzənnə dəyişikliklərinin pay qiyametli kağızlarının ədalətli dəyərinə təsiri ədalətli dəyərin dəyişməsindən yaranan gelir və ya zərərin bir hissəsi kimi eks etdirilir.

31 dekabr 2015-ci il tarixinə xarici valyuta qalıqlarının çevrilməsində istifadə olunan əsas valyuta məzənnələri aşağıdakı kimi olmuşdur: 1 ABŞ dolları = 1.5594 AZN (31 dekabr 2014: 1 ABŞ dolları = 0.7844 AZN).

**Əvəzleşdirmə.** Maliyyə aktiv və öhdəliklərinin əvəzleşdirilməsi və xalis məbləğin maliyyə vəziyyəti haqqında hesabata daxil edilməsi tanınmış məbləğlərin əvəzleşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüququn, eləcə də əvəzleşdirməni aparmaq və ya aktivi realizasiya edərkən müvafiq öhdəliyi də satmaq niyyətinin mövcud olduğu hallarda həyata keçirilə bilər. Bele əvəzleşdirmə hüququ (a) gələcək hadisələrdən asılı olmamalı və (b) aşağıdakı bütün hallarda hüquqi qüvvəyə malik olmalıdır (i) adı fealiyyət gedişində (ii) defolt hali olduqda və (iii) ödəniş qabiliyyəti olmadıqda və ya müflisləşmə baş verdikdə.

**İşçi heyeti üzrə xərclər və müvafiq ayırmalar.** Əmək haqları, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda ödənişlər, məzuniyyət və xəstəlik vərəqələri üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar Şirkətin işçiləri tərəfindən müvafiq xidmetlər göstərildikdə hesablanır. Şirkətin yerli qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş haqlar üzrə ödənişlərdən başqa pensiya və analoji ödənişləri həyata keçirmək üçün hər hansı hüquqi və ya işgüzar praktikadən yaranan öhdəliyi yoxdur.

### **4 Uçot Siyasetinin Tətbiqi Zamanı Əhəmiyyətli Ehtimallar və Mülahizələr**

Şirkət növbəti maliyyə ili ərzində hesabatlarda eks etdirilən məbləğlərə, həmçinin aktiv və öhdəliklərin balans dəyərinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhberliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhberliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasetinin tətbiqi zamanı rəhberlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Maliyyə hesabatlarında eks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılardaxildir:

**Kreditlər və avansların dəyərsizləşməsi üzrə zərər.** Şirkət müntəzəm olaraq kredit portfeli üzrə dəyərsizləşmenin mövcudluğunu müəyyən etmək üçün onu təhlil edir. Dəyərsizləşmə üzrə zərərin mənfeət və zərər hesabatında eks etdirilməsini müəyyən edərkən, Şirkət kredit portfelində fərdi kreditin dəyərində azalmanın müşahidə edilməsindən evvel kredit portfeli üzrə pul vəsaitlərinin təxmin edilən hərəkətində ölçüle bilən azalmanın eks etdirən nezərə çarpan əlamətlərin mövcudluğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürür. Bu göstəricilərə Şirkətin borcalanların ödəniş statusunda və ya Şirkətin aktivləri üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olke seviyyəsində və ya yerli iqtisadi şərtlərdə mənfi dəyişikliyin olduğunu eks etdirən müşahidə edile bilən məlumatlar daxildir. Rəhberlik gələcək pul vəsaitləri hərəkətinin proqnozlaşdırılması üçün istifadə edilen kredit portfelindəki aktivlər ilə analoji kredit riskinə və dəyərsizləşmə üzrə obyektiv əlamətlərə malik aktivlər ilə əlaqədar əvvəlki ilin zərərləri haqqında məlumatə əsaslanan təxminlər tətbiq edir. Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxminini və həqiqi zərərlər arasındaki hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

**Təxire salınmış vergi aktivinin uçotu.** Tanınmış təxire salınmış xalis vergi aktivin vergiye cəlb olunan gəlirdən gələcək çıxılmalar vasitəsilə eldə olunan mənfeət vergisi məbləğlərindən ibarətdir və maliyyə vəziyyəti haqqında hesabatda qeydə alınır. Təxire salınmış mənfeət vergisi aktivin müvafiq vergi faydasının realizasiya oluna biləcəyi zaman qeydə alınır. Vergiye cəlb olunan gələcək mənfeətin və gələcəkdə yaranması ehtimal edilən vergi faydası məbləğinin müəyyən edilməsi rəhberlik tərəfində hazırlanmış ortamüddətli biznes planına və onun ekstrapolyasiya nəticələrinə əsaslanır. Biznes-plan rəhberliyin şəraitə adekvat olan təxminlərinə əsaslanır.

## **5 Yeni və ya Yenidən işlənmiş Standartların ve Onlara Dair Şəhərlərin Tətbiqi**

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2015-ci il tarixindən Şirkət üçün qüvvəyə minmişdir, lakin onlar Şirkətə əhəmiyyətli dərəcədə təsir göstərməmişdir:

- BMS 19-a Dəyişikliklər – "Müəyyən edilmiş ödənişlər üzrə pensiya planı: İşçilər tərefindən ödənişlər" (2013-cü ilin noyabr ayında dərc edilmişdir və 1 iyul 2014-cü il tarixində başlayan illik dövrlər üçün qüvvəyə minir).
- 2012-ci ildə dərc edilmiş BMHS-lərin illik təkmilləşdirilməsi (2013-cü ilin dekabr ayında dərc edilmişdir və 1 iyul 2014-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- 2013-cü ildə dərc edilmiş BMHS-lərin illik təkmilləşdirilməsi (2013-cü ilin dekabr ayında dərc edilmişdir və 1 iyul 2014-cü il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

## **6 Yeni Uçot Qaydaları**

Şirkətin 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və ya Şirkət tərefindən vaxtından əvvəl tətbiq edilməyən bəzi yeni standartlar ve onlara dair şəhərlər dərc olunmuşdur.

**BMHS 9 "Maliyyə Alətləri: Təsnifləşdirmə və Qiymətləndirmə" (2014-cü ilin iyul ayında dəyişiklik edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Yeni standartın əsas fərqləri aşağıda göstərilir:

- Maliyyə aktivləri üç qiymətləndirmə kateqoriyasına təsnifləşdirilməlidir: ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyerdə qiymətləndirilən aktivlər, ilkin tanınmadan sonra sair məcmu gəlirlərin tərkibində ədalətli dəyerdə qiymətləndirilən aktivlər və mənfəət və ya zərərin tərkibində ədalətli dəyerdə qiymətləndirilən aktivlər.
- Təsnifləşdirmə maliyyə aktivlərinin idarə edilmesi üzrə müəssisenin biznes modelindən və müqavilədə nəzərdə tutulan nağd pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olub-olmamasından asılıdır. Əger borc aləti müvafiq vəsaitin elde edilmesi üçün saxlanılırsa və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə də uyğun gəlirse, amortizasiya edilmiş dəyerdə qeydə alınır. Yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə uyğun gələn borc alətləri həm nağd pul axınlarının elde edilmesi, həm də satış üçün nəzərdə tutulan aktivlərdən ibarət portfelin tərkibindədirse, o zaman həmin alətlər sair məcmu gəlirlərin tərkibində ədalətli dəyerlə qiymətləndirilən aktivlər kimi təsnifləşdirilə bilər. Tərkibində nağd pul axınları olmayan və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə uyğun gələn maliyyə aktivləri mənfəət və ya zərərin tərkibində ədalətli dəyerdə qiymətlən dirilməlidir (məsələn, törəmə maliyyə alətləri). Qeyri-törəmə alətlərin tərkibində olan törəmə maliyyə alətləri müvafiq maliyyə aktivlərində ayrıca göstərilmir və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinin şərtlərinə uyğunluq qiymətləndirilərkən nəzərə alınır.
- Pay alətlərinə investisiyalar hər zaman ədalətli dəyerdə qiymətləndirilir. Lakin pay aleti satış üçün nəzərdə tutulmadıqda, rəhbərlik ədalətli dəyerdəki dəyişiklikləri sair məcmu gəlirlərin tərkibində göstərilməsi ilə bağlı dəyişilməz qərar qəbul edə bilər. Əger pay aleti satış üçün nəzərdə tutulursa, ədalətli dəyerdəki dəyişikliklər mənfəət və ya zərərdə göstərilməlidir.
- Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı BMS 39-un eksər tələbləri dəyişdirilmədən BMHS 9-a köçürülmüşdür. Əsas fərqli ondan ibarətdir ki, müəssisə mənfəət və ya zərərdə ədalətli dəyerlə qeydə alınan maliyyə öhdəliklərinin kredit risklərindəki dəyişiklikləri effektini sair məcmu gəlirlərin tərkibində açıqlamalıdır.
- BMHS 9 dəyərsizləşmə üzrə zərərlərin tanınması üçün yeni model təqdim edir: gözlənilən kredit zərərləri (GKZ) modeli. Bu model maliyyə aktivlərinin ilkin tanınmasından etibaren kredit keyfiyyətindəki dəyişikliklərə əsaslanan "üç mərhələli" yanaşmanı nəzərdə tutur. Yeni qaydaya əsasən dəyərsizləşməmiş maliyyə aktivlərinin ilkin tanınması zamanı müəssisə 12 aylıq GKZ-yə (ticarət debitor borcları üçün isə qüvvədə olduğu bütün dövr ərzində GKZ-yə) bərabər olan zərərləri birbaşa tanımlıdır. Kredit riski əhəmiyyətli dərəcədə artarsa, dəyərsizləşmə 12 aylıq GKZ deyil, kreditin qüvvədə olduğu bütöv müddətə uyğun GKZ əsasında qiymətlən dirilir. Bu modelə lizinq və debitor borcları üzrə dəyərsizləşmənin qiymətləndirilməsi üçün sadələşdirilmiş təlimatlar da daxildir.

## **6 Yeni Uçot Qaydaları (davamı)**

- Hecinq uçotunu risklərin idarə edilməsi ilə daha sıx əlaqələndirmək üçün uçot ilə bağlı tələblərə dəyişikliklər edilmişdir. Hazırda standart makrohecinq hallarının uçotunu nəzərdə tutmadığına görə, o, şirkətlərə BMHS 9-da təsvir edilən hecinqin uçotu tətbiq etmək və BMS 39-un bütün heclərə tətbiqini davam etdirmək kimi uçot siyaseti arasında seçim imkanı verir.

Hazırda Şirkət yeni standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMHS 15 "Müşterilər ilə müqavilələrdən yaranan gelir" (28 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Yeni standartın təqdim etdiyi əsas prinsipə görə gelir mal və xidmətlər müşteriye ötürüldüyü zaman əməliyyat qiyməti ilə tanınmalıdır. Birlikdə satılan mal və xidmətlərdən yaranan gelir her bir mal və ya xidmət üzrə ayrıca tanınmalı, təklif edilən endirim və güzəştlər müvafiq olaraq həmin mal və xidmətlər üzrə bölüşdürülməlidir. Ödəniş hər hansı səbəbə görə dəyişərsə və bu zaman məbleğin dəyişmə riski əhəmiyyətli olmazsa, məbleğin minimal hissəsi tanınmalıdır. Müşterilər ilə müqavilələrin təmin edilməsi ilə bağlı xərclər kapitallaşdırılmalı və müqavilədən faydalara elde edildiyi müddət ərzində amortizasiya edilməlidir. Hazırda Şirkət yeni standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Qəbul edildikdən sonra aşağıdakı digər yeni uçot qaydalarının Şirkətin maliyyə hesabatlarına əhəmiyyətli təsiri gözlənilmir:

- BMHS 14, Tənzimlənən tariflər üzrə həyata keçirilən fəaliyyət ilə bağlı texire salınmış ödənişlər (2014-cü ilin yanvar ayında dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Birgə fəaliyyətdə iştirak paylarının elde edilməsi üzrə əməliyyatların uçotu – BMHS 11-ə Dəyişikliklər (6 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Amortizasiyanın hesablanması üsulları ilə bağlı açıqlama - BMS 16 və BMS 38-ə dəyişikliklər (12 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Kənd təserrüfatı: Məhsul verən bitkiler – BMS 16 və BMS 41-ə dəyişikliklər (30 iyun 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-ci il tarixində başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Ayrıca maliyyə hesabatlarında iştirak payı metodu – BMS 27-yə dəyişikliklər (12 avqust 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-ci il tarixində başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Investor tərefində aktivlərin asılı və ya birgə müəssisələrə satılması və ya ötürülməsi – BMHS 10 və BMS 28-ə dəyişikliklər (11 sentyabr 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- 2014-cü ildə dərc edilmiş BMHS-lərin illik təkmilləşdirilməsi (25 sentyabr 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Məlumatların açıqlanması – BMS 1-ə dəyişikliklər (2014-cü ilin dekabr ayında dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Investisiya şirkətləri üçün konsolidasiya tələbi ilə bağlı istisnanın tətbiqi - BMHS 10, BMHS 12 və BMS 28-ə dəyişikliklər (2014-cü ilin dekabr ayında dərc edilmişdir və 1 yanvar 2016-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Yuxarıda başqa cür nəzərdə tutulmadığı təqdirdə, yeni standartlar və şəhərlərin Şirkətin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**7 Pul Vəsaitləri və Onların Ekvivalentləri**

<u>Azərbaycan manatı ilə</u>	<b>31 dekabr 2015</b>	<b>31 dekabr 2014</b>
Kassa Bank hesablarındakı qalıqlar	92 286,085	- 223,711
<b>Cəmi pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>286,177</b>	<b>223,711</b>

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə kassa çıxılmaqla, Şirkətin bütün pul vəsaitləri və onların ekvivalentləri rezident banklarda yerləşdirilmişdir.

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

<u>Azərbaycan manatı ilə</u>	<b>31 dekabr 2015</b>	<b>31 dekabr 2014</b>
Vaxtı keçməmiş və dəyərsizləşməmiş - Reytinqsiz banklarda	286,085	223,711
<b>Cəmi pul vəsaitləri və onların ekvivalentləri, kassa çıxılmaqla</b>	<b>286,085</b>	<b>223,711</b>

Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasına BBB- (2014: BBB-) reytinqi təyin etmişdir.

Pul vəsaitləri və onların ekvivalentlərinin coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə təhlili 17-ci Qeyddə göstərilir.

**8 Müştərilərə Verilmiş Kreditlər və Avanslar**

<u>Azərbaycan manatı ilə</u>	<b>31 dekabr 2015</b>	<b>31 dekabr 2014</b>
Fiziki şəxslərə verilmiş istehlak kreditləri Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat çıxılmaqla	8,339,874 (355,230)	313,423 -
<b>Cəmi müştərilərə verilmiş kreditlər və avanslar</b>	<b>7,984,644</b>	<b>313,423</b>

2015-ci il ərzində kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatın hərəketi aşağıdakı kimiidir:

<u>Azərbaycan manatı ilə</u>	<b>İstehlak kreditləri</b>	<b>Cəmi</b>
1 yanvar 2015-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyat Il ərzində ehtiyatın yaradılması	- 355,230	- 355,230
<b>31 dekabr 2015-ci il tarixinə dəyərsizləşmə üzrə ehtiyat</b>	<b>355,230</b>	<b>355,230</b>

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8 Müştərilərə Verilmiş Kreditlər və Avanslar (davamı)**

31 dekabr 2015-ci il tarixinə girov təminatı haqqında məlumat aşağıda göstərilir:

Azərbaycan manatı ilə	İstehlak kreditləri	Cəmi
Təminatsız kreditlər	103,993	103,993
Girovla temin edilmiş kreditlər: - daşınmaz əmlak	8,235,881	8,235,881
<b>Cəmi müştərilərə verilmiş kreditlər və avanslar (ehtiyat ayırmalarından əvvəl)</b>	<b>8,339,874</b>	<b>8,339,874</b>

31 dekabr 2014-cü il tarixinə girov təminatı haqqında məlumat aşağıda göstərilir:

Azərbaycan manatı ilə	İstehlak kreditləri	Cəmi
Təminatsız kreditlər	3,000	3,000
Girovla temin edilmiş kreditlər: - daşınmaz əmlak	310,423	310,423
<b>Cəmi müştərilərə verilmiş kreditlər və avanslar (ehtiyat ayırmalarından əvvəl)</b>	<b>313,423</b>	<b>313,423</b>

Yuxarıda qeyd olunan məlumatda kreditin və ya qoyulmuş girovun balans dəyeri (bunlardan hansı daha aşağı olarsa) göstərilmişdir; digər məlumatlar isə təminatsız kreditlərin tərkibində açıqlanmışdır. Kreditlərin balans dəyeri girov qoyulmuş aktivlərin likvidlik səviyyesinə görə bölüşdürülmüşdür.

31 dekabr 2015-ci il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

Azərbaycan manatı ilə	İstehlak kreditləri	Cəmi
Vaxtı keçməmiş və dəyərsizleşməmiş - Fiziki şəxslərə verilmiş kreditlər	4,561,446	4,561,446
<b>Cəmi vaxtı keçməmiş və dəyərsizleşməmiş</b>	<b>4,561,446</b>	<b>4,561,446</b>
Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş - ödənişi 30 gündən az gecikdirilmiş - ödənişi 91 gündən 180 günədək gecikdirilmiş	1,762,676 534,795	1,762,676 534,795
<b>Cəmi vaxtı keçmiş, lakin dəyərsizleşməmiş</b>	<b>2,297,471</b>	<b>2,297,471</b>
Fərdi şəkildə dəyərsizleşmiş kreditlər (ümumi məbləğ) - ödənişi 30 gündən az gecikdirilmiş - ödənişi 30 gündən 90 günədək gecikdirilmiş - ödənişi 91 gündən 180 günədək gecikdirilmiş - ödənişi 181 gündən 360 günədək gecikdirilmiş	1,328,422 60,982 20,522 71,031	1,328,422 60,982 20,522 71,031
<b>Cəmi fərdi şəkildə dəyərsizleşmiş kreditlər (ümumi məbləğ)</b>	<b>1,480,957</b>	<b>1,480,957</b>
Dəyərsizleşme üzrə ehtiyat çıxılmaqla	(355,230)	(355,230)
<b>Cəmi müştərilərə verilmiş kreditlər və avanslar</b>	<b>7,984,644</b>	<b>7,984,644</b>

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**8 Müşterilərə Verilmiş Kreditlər və Avanslar (davamı)**

31 dekabr 2014-cü il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədveldə göstərilir:

Azərbaycan manatı ilə	İstehlak kreditləri	Cəmi
Vaxtı keçməmiş və dəyərsizləşməmiş - Fiziki şəxslərə verilmiş kreditlər	313,423	313,423
<b>Cəmi vaxtı keçməmiş və dəyərsizləşməmiş</b>	<b>313,423</b>	<b>313,423</b>
<b>Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla</b>	-	-
<b>Cəmi müştərilərə verilmiş kreditlər və avanslar</b>	<b>313,423</b>	<b>313,423</b>

**Şirkət BMS 39, Maliyyə Alətləri: Tanınması və Qiymətləndirilməsi Standartında nəzərdə tutulan portfel üzrə ehtiyatın yaradılması metodologiyasını tətbiq etmiş və baş vermiş, lakin hesabat dövrünün sonuna heç bir fərdi kredit üzrə spesifik olaraq müəyyən edilməmiş dəyərsizləşmə zərərləri üçün ehtiyat yaratmışdır. Şirkətin siyaseti kreditin dəyərsizləşməsinə dair spesifik olaraq obyektiv dəlil müəyyən edilməyənə qədər her bir krediti "vaxtı keçməmiş və dəyərsizləşməmiş" kateqoriyasına təsnifləşdirməkdir. Bu siyaset və portfelin dəyərsizləşməsi metodologiyasının tətbiqi ilə əlaqədar olaraq dəyərsizləşmə üzrə ehtiyat fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ümumi məbləğindən artıq olmuşdur. Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat kollektiv və fərdi kreditlər üçün yaradılmışdır.**

Kreditin dəyərsizləşməsini müəyyən edərkən Şirkətin nəzərə aldığı əsas amillər onun vaxtı keçmiş statusu və müvafiq girov təminatının (əgər varsa) dəyerini realizasiya etmək imkanıdır. Bunun əsasında yuxarıdakı cədveldə fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ödəmə müddətləri üzrə təhlili göstərilir.

Təminatın maliyyə təsiri təminatın dəyerini aşağıdakı aktivlər üçün ayrıca olaraq açıqlamaqla göstərilir: (i) girov təminatı və kreditin keyfiyyətini yaxşılaşdırıran digər tədbirləri aktivin balans dəyerine bərabər və ya ondan artıq olan aktivlər ("dəyerindən artıq təmin edilmiş aktivlər") və (ii) girov təminatı və kreditin keyfiyyətini yaxşılaşdırıran digər tədbirləri aktivin balans dəyerindən az olan aktivlər ("kifayət qədər təmin edilməmiş aktivlər").

31 dekabr 2015-ci il tarixinə təminatın effekti aşağıda göstərilir:

Azerbaijan manatı ilə	Dəyerindən artıq təmin edilmiş aktivlər		Kifayət qədər təmin edilməmiş aktivlər	
	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri
Fiziki şəxslərə verilmiş istehlak kreditləri	7,883,113	10,908,500	101,531	-

31 dekabr 2014-cü il tarixinə təminatın effekti aşağıda göstərilir:

Azerbaijan manatı ilə	Dəyerindən artıq təmin edilmiş aktivlər		Kifayət qədər təmin edilməmiş aktivlər	
	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri
Fiziki şəxslərə verilmiş istehlak kreditləri	310,423	558,000	3,000	-

31 dekabr 2015-ci və 31 dekabr 2014-cü il tarixlərinə müştərilərə verilmiş kreditlər və avansların balans dəyeri təxminən onların ədalətli dəyerinə bərabərdir.

Müştərilərə verilmiş kreditlər və avansların coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə təhlili 17-ci Qeyddə göstərilir. Əlaqəli tərefərlərə əməliyyatlar haqqında məlumat 22-ci Qeyddə açıqlanır.

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**9 Əmlak, Avadanlıqlar və Qeyri-Maddi Aktivlər**

Azərbaycan manatı ilə	Mebel və avadanlıqlar	Qeyri-maddi aktivlər	Cəmi
31 dekabr 2014-cü il tarixinə ilkin dəyer Yığılmış amortizasiya	-	-	-
<b>31 dekabr 2014-cü il tarixinə balans dəyəri</b>	-	-	-
Əlavələr Amortizasiya xərci	5,863 (916)	12,645 (1,159)	18,508 (2,075)
<b>31 dekabr 2015-ci il tarixinə balans dəyəri</b>	<b>4,947</b>	<b>11,486</b>	<b>16,433</b>
31 dekabr 2015-ci il tarixinə ilkin dəyer Yığılmış amortizasiya	5,863 (916)	12,645 (1,159)	18,508 (2,075)
<b>31 dekabr 2015-ci il tarixinə balans dəyəri</b>	<b>4,947</b>	<b>11,486</b>	<b>16,433</b>

31 dekabr 2015-ci il tarixinə qeyri-maddi aktivlər əsasən bank əməliyyatlarının həyata keçirilməsində istifadə olunan program təminatı üzrə lisenziyadan ibarətdir.

**10 Müddətli Borc Öhdəlikləri**

Azərbaycan manatı ilə	31 dekabr 2015	31 dekabr 2014
Bank Standard QSC	3,123,061	-
Dunwich FZE	1,505,774	235,506
Parabank ASC	1,501,324	-
Muğan Bank ASC	142,198	-
<b>Cəmi müddətli borc öhdəlikləri</b>	<b>6,272,357</b>	<b>235,506</b>

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə bu borc vəsaitləri əsas borc və hesablanmış ödəniləcək faizlərdən ibarətdir.

1 may 2015-ci il tarixində Şirkət ilə "Muğanbank" ASC arasında 90,000 ABŞ dolları (94,275 AZN) məbləğində kredit xəttinin açılmasına dair müqavilə imzalanmışdır. Kredit üzrə illik faiz dərəcəsi 19% təşkil edir, ödəmə müddəti isə 27 aprel 2017-ci il tarixinde başa çatır. Müqavilənin şərtlərinə əsasən kreditin müddəti uzadıla bilər. Əsas borc isə razılaşdırılmış kredit dövrünün sonunda ödənilir.

25 may 2015-ci il tarixində Şirkət ilə "Parabank" ASC arasında 950,000 ABŞ dolları (996,930 AZN) məbləğində kredit müqaviləsi imzalanmışdır. Kredit üzrə illik faiz dərəcəsi 17% təşkil edir, ödəmə müddəti isə 25 may 2016-ci il tarixinde başa çatır. Müqavilənin şərtlərinə əsasən kreditin müddəti uzadıla bilər. Əsas borc isə razılaşdırılmış kredit dövrünün sonunda ödənilir.

5 avqust 2015-ci il tarixində "Bank Standard" QSC Şirkətə 18 dekabr 2016-ci il tarixinədək 1,490,000 ABŞ dolları (1,564,053 AZN) məbləğində kredit ayırmışdır. Kredit üzrə illik faiz dərəcəsi 16.5% təşkil edir. Müqavilənin şərtlərinə əsasən kreditin müddəti uzadıla bilər. Əsas borc isə razılaşdırılmış kredit dövrünün sonunda ödənilir.

10 sentyabr 2015-ci il tarixində Şirkət ilə "Bank Standard" QSC arasında 490,000 ABŞ dolları (513,618 AZN) məbləğində kredit müqaviləsi imzalanmışdır. Kredit üzrə illik faiz dərəcəsi 14.7% təşkil edir, ödəmə müddəti isə 18 dekabr 2016-ci il tarixinde başa çatır. Müqavilənin şərtlərinə əsasən kreditin müddəti uzadıla bilər. Əsas borc isə razılaşdırılmış kredit dövrünün sonunda ödənilir.

**"FINOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**10 Müddətli Borc Öhdəlikləri (davamı)**

18 dekabr 2014-cü il tarixində "Dunwich FZE" təşkilatı Şirkətə 12 ay müddətinə illik 15% dərəcəsi ilə 300,000 ABŞ dolları (235,320 AZN) məbləğində kredit ayırmışdır. Kreditin vaxtı 18 dekabr 2015-ci il tarixndən əlavə 24 ay müddətinə uzadılmışdır. 4 noyabr 2015-ci il tarixində Şirkət "Dunwich FZE" təşkilatı ilə 12 ay müddətinə illik 15% dərəcəsi ilə 650,000 ABŞ dolları (1,013,610 AZN) məbləğində kreditin ayrılmamasına dair əlavə kredit müqaviləsi imzalamışdır.

Yuxarıda qeyd olunan kreditlər üçün Şirkət tərəfindən hər hansı girov qoyulmamışdır. Bundan əlavə, yuxarıda qeyd olunan kredit müqavilələrində hər hansı xüsusi maliyyə və qeyri-maliyyə şərtləri nəzərdə tutulmur.

31 dekabr 2015-ci və 2014-cü il tarixlərində başa çatan illər üzrə borc vesaitləri üzrə faizlər bazar faiz dərəcələrinə uyğun olmuşdur. 31 dekabr 2015-ci və 31 dekabr 2014-cü il tarixlərinə müddətli borc öhdəliklərinin balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabərdir.

Müddətli borc öhdəliklərinin coğrafi, valyuta, eləcə də ödəmə müddətləri və faiz dərəcələri üzrə təhlili 17-ci Qeyddə göstərilir.

**11 Korporativ İstiqrazlar**

<u>Azərbaycan manatı ilə</u>	<b>31 dekabr 2015</b>	<b>31 dekabr 2014</b>
Yerli bazarda buraxılmış istiqrazlar	639,620	-
<b>Cəmi korporativ istiqrazlar</b>	<b>639,620</b>	-

27 fevral 2015-ci il tarixində Şirkət hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 750,000 ABŞ dolları (1,169,550 AZN) dəyərində 750 ədəd təmin edilməmiş faizli istiqraz buraxmışdır. Bu emissiya Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində AZ2001019465 dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin istiqrazların tədavül müddəti 36 ay, illik faiz dərəcəsi isə illik 15% olmaqla, rüblük ödənilir. 31 dekabr 2015-ci il tarixinə hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 410,000 ABŞ dolları (639,354 AZN) dəyərində 410 ədəd təmin edilməmiş faizli istiqraz kütłəvi təklif üsulu ilə satılmışdır. İstiqrazların yerləşdirilməsini "UniCapital" ASC həyata keçirmişdir. Korporativ istiqrazlar üzrə qalıq əsas borc və hesablanmış faizlərdən ibarətdir.

**12 Nizamnamə Kapitalı**

<u>Azərbaycan manatı ilə</u>	<b>Tədavülde olan səhmlərin sayı (nominal dəyərlə)</b>	<b>Adi səhmlərin sayı</b>	<b>Cəmi</b>
<b>1 yanvar 2014-cü il</b> Emissiya edilmiş yeni səhmlər	10	30,000	300,000
<b>31 dekabr 2014-ci il</b> Emissiya edilmiş yeni səhmlər	10 10	30,000 70,000	300,000 700,000
<b>31 dekabr 2015-ci il</b>	<b>10</b>	<b>100,000</b>	<b>1,000,000</b>

Şirkətin təsdiq edilmiş nizamnamə kapitalı hər birinin nominal dəyəri 10 AZN olan (2014: hər bir səhmin nominal dəyəri 10 AZN) 100 min ədəd (2014: 30 min ədəd) adi səhmdən ibarətdir. Emissiya edilmiş bütün adi səhmlər tam ödənilmişdir.

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**13 Faiz Gəlirləri və Xərcləri**

Azərbaycan manatı ilə	2015	2014
<b>Faiz gəlirləri</b>		
Müştərilərə verilmiş kreditlər və avanslar	700,723	15,189
<b>Cəmi faiz gəlirləri</b>	<b>700,723</b>	<b>15,189</b>
<b>Faiz xərcləri</b>		
Müddətli borc öhdəlikləri	308,823	294
Korporativ istiqrazlar	23,017	-
<b>Cəmi faiz xərcləri</b>	<b>331,840</b>	<b>294</b>
<b>Xalis faiz gəlirləri</b>	<b>368,883</b>	<b>14,895</b>

Deyersizləşmiş maliyyə aktivləri üzrə faiz gəlirləri 166,249 AZN (2014: sıfır) təşkil etmişdir.

**14 Haqq və Komissiya Xərcləri**

Azərbaycan manatı ilə	2015	2014
<b>Haqq və komissiya xərcləri</b>		
<i>Mənfaət və ya zərər vasitəsilə edaletli dəyərdə eks etdirilməyən maliyyə alətləri üzrə haqq və komissiya xərcləri</i>		
- Hesablaşma əməliyyatları	9,264	83
- Kassa əməliyyatları	558	90
- Müşteri köçürmələri üzrə əməliyyatlar	4,889	20
- Qiymətli kağızlarla əməliyyatlar	6,172	880
<b>Cəmi haqq və komissiya xərcləri</b>	<b>20,883</b>	<b>1,073</b>

**15 İnzibati və Sair Əməliyyat Xərcləri**

Azərbaycan manatı ilə	Qeyd	2015	2014
İşçi heyəti üzrə xərclər		98,469	5,728
İcare xərcləri		19,680	4,920
Peşəkar xidmətlər		9,275	600
Mənfaət vergisindən başqa vergilər		5,037	-
IT xidmətləri		3,000	-
Təmir və texniki xidmət xərcləri		2,873	273
Qeyri-maddi aktivlər üzrə amortizasiya	9	1,159	-
Rabitə xərcləri		975	25
Əmlak və avadanlıqlar üzrə amortizasiya	9	916	-
Xidmət haqqı		381	1,724
Kommunal xərclər		299	9
Sair		21	-
<b>Cəmi inzibati və sair əməliyyat xərcləri</b>		<b>142,085</b>	<b>13,279</b>

İşçi heyəti üzrə xərclərə 17,951 AZN (2014: 1,033 AZN) məbləğində sosial siyorta ödənişləri daxildir.

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**16 Mənfəət Vergisi**

Mənfəət vergisi xərci aşağıdakı komponentlərdən ibarətdir:

Azərbaycan manatı ilə	2015	2014
Cari il üzrə vergi xərci Təxire salınmış vergilər	174,744 (17,360)	2,122 (2,013)
<b>İl üzrə mənfəət vergisi xərci</b>	<b>157,384</b>	<b>109</b>

Şirkətə tətbiq edilən mənfəət vergisi dərəcesi 20% (2014: 20%) təşkil edir. Gözlənilən və faktiki tətbiq edilən vergi xərclərinin üzləşdirilməsi aşağıda göstərilir.

Azərbaycan manatı ilə	2015	2014
<b>BMHS-ə əsasən vergidən əvvəlki mənfəət</b>	<b>376,279</b>	<b>543</b>
Qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə hesablanmalı olan mənfəət vergisi xərci (2015: 20%; 2014: 20%)	75,256	109
Vergi məqsədləri üçün çıxılmayan xərclərin və ya vergiye cəlb edilməyən gelirlərin vergi effekti:		
- Tanınmamış digər potensial təxire salınmış vergi aktivləri	71,047	-
- Gelirdən çıxılmayan xərclər	11,081	-
<b>İl üzrə mənfəət vergisi xərci</b>	<b>157,384</b>	<b>109</b>

BMHS və Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyi arasındaki fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması məqsədi ilə aktiv və öhdəliklərin balans dəyəri arasında müvəqqəti fərqlər əmələ gəlir. Bu müvəqqəti fərqlər üzrə hərəkətlərin vergi effekti aşağıda göstərilir və 20% (2014: 20%) dərəcesində qeydə alınır.

Azərbaycan manatı ilə	31 dekabr 2014	Mənfəət və ya zərərə gəlir kimi yazılmışdır	31 dekabr 2015
<b>Vergi bazasını azaldan/(artıran) müvəqqəti fərqlərin vergi effekti</b> Müşterilərə verilmiş kreditlər və avanslar	2,013	17,360	19,373
<b>Təxire salınmış xalis vergi aktivı</b>	<b>2,013</b>	<b>17,360</b>	<b>19,373</b>

Azərbaycan manatı ilə	1 yanvar 2014	Mənfəət və ya zərərə gəlir kimi yazılmışdır	31 dekabr 2014
<b>Vergi bazasını azaldan/(artıran) müvəqqəti fərqlərin vergi effekti</b> Müşterilərə verilmiş kreditlər və avanslar	-	2,013	2,013
<b>Təxire salınmış xalis vergi aktivı</b>	<b>-</b>	<b>2,013</b>	<b>2,013</b>

## **17 Maliyyə Risklərinin idarə Edilməsi**

Risklərin idarə edilməsi maliyyə (kredit, bazar, coğrafi, valyuta, likvidlik və faiz dərecesi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinin idarə edilməsinin əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

**Kredit riski.** Maliyyə aləti üzrə əməliyyat aparan bir tərəf öz öhdəliyini yerinə yetirməməsi nəticəsində digər tərəfə maliyyə zərəri vurduqda, Şirkət kredit riskine məruz qalır. Kredit riski Şirkətin qarşı tərəflərlə həyata keçirdiyi kredit və digər əməliyyatlar nəticəsində ortaya çıxır ki, bu da maliyyə aktivlərinin yaranmasına gətirib çıxarıır.

Şirkətin Müşahidə Şurası tərəfindən təsdiqlənmiş Kredit Siyasetinə uyğun olaraq mümkün kredit risklərinin diversifikasiyasını və azaldılmasını təmin etmek üçün kredit portfeli üzrə bəzi limitlər müəyyən edilmişdir.

Bu limitlər aşağıda göstərilir.

1. Biznes və istehlak kreditləri üzrə limitlər;
2. İqtisadi sektorlar üzrə limitlər;
3. Regionlar üzrə limitlər;
4. Konsentrasiya limitləri; və
5. Təminatın növü üzrə limitlər.

Rəhbərlik her rüb limitləri müəyyən edir və onları nəzərdən keçirir. Bazar şəraitində əhəmiyyətli dəyişikliklər baş verdiyi təqdirdə həmin limitlərə yenidən baxıla bilər. Limitlərin dəyişməsi ilə bağlı təklif təsdiqlənmək üçün Müşahidə Şurasına təqdim edilir.

Rəhbərlik müntəzəm olaraq bütün limitlərə riayət edilməsinə nəzarət edir və bəzi limitlər (bir borcalan və ya bir-biri ilə əlaqədar borcaşanlar qrupuna verilmiş kreditlərin maksimum məbleği və əlaqəli tərəflərə verilmiş kreditlərin maksimum məbleği) hər hansı yeni kreditin verilməsindən əvvəl yoxlanılır.

Kredit risklərinin idarə edilməsi Şirkətin əməliyyatlarının tərkib hissəsidir. Risklərin idarə edilməsi funksiyası kreditlərin verilməsi və təsdiqlənməsindən onun geri qaytarılmasına dek baş veren kredit prosesinin bütün mərhələlərini əhatə edir. Mərkəzi Bankın idarə Heyəti tərəfindən 29 dekabr 2004-cü il tarixində təsdiqlənmiş Risklərin idarə Edilməsi Standartları və Prosedurları, aktivlərin təsnifləşdirilməsi və aktivlərin idarə edilməsi üzrə Şirkətin daxili siyasetinə uyğun olaraq risklərin maksimum səviyyəsi ilə bağlı vəzifələr və təlimatlar aydın şəkildə müəyyən etmişdir. Mərkəzi Bankın Risklərin idarə Edilməsi Standartları və Prosedurlarına əsasən risklərin idarə edilməsi prosesinə onların müəyyən edilməsi və qiymətləndirilmesi yolu ilə risklərə nəzarət edilməsi və azaldılması, bu cür risklərlə bağlı hesabatların hazırlanması və Rəhbərlik tərəfindən risk limitlərinin qəbul edilməsi.

Mərkəzi Bankın müəyyən etdiyi Risklərin idarə Edilməsi Standartlarında kredit risklərinin xarakteri, eləcə də onların müəyyən edilməsi və qiymətləndirilmesi metodologiyası eks etdirilir. Bundan əlavə, həmin Standartlarda Şirkətin Müşahidə Şurası tərəfindən aşağıdakı risk limitlərinin qəbul edilməsi nəzərdə tutulur: kapital riski, bazar riski, kredit riski və konsentrasiya riski üzrə limitlər.

Şirkət məruz qaldığı kredit riskinə bir borcalan, eləcə də coğrafi və ya fəaliyyət seqmentləri üzrə limitlər müəyyən etməklə nəzarət edir.

Bir borcalan, o cümlədən banklar və broker şirkətlərinin məruz qaldığı kredit riski əlavə olaraq balans və balansdankənar riskləri əhatə edən Mərkəzi Bankın normativ sub-limitləri vasitəsilə, eləcə də gün ərzində forvard valyuta müqavilələri kimi ticarət vasitələri üzrə risk limitlərini ötürməklə məhdudlaşdırılır.

Kreditin təsdiqlənməsi prosesi Şirkətin kredit siyasetində nəzərdə tutulan prosedurlara uyğun olaraq həyata keçirilir. Kreditin təsdiqlənməsi səlahiyyətləri her bir biznes vahidi üzrə Şirkətin Müşahidə Şurası tərəfindən təsdiqlənmiş limitlər çərçivəsində müəyyən edilir.

Kreditlərin verilməsindən əvvəl Şirkət potensial borcalanların ətraflı qiymətləndirilmesini aparır. Bu təhlil potensial borcalanın maliyyə vəziyyətinə, bazardakı mövqeyinə, kreditin təminatı üçün qoyulmuş girovun növünə və dəyərinə, eləcə də kredit tarixçəsinə əsaslanır.

## 17 Maliyyə Risklərinin idarə Edilməsi (davamı)

Kreditlərin monitorinqi Şirkətin borcalan üzrə təyin etdiyi daxili risk reytinqini nəzərə almaqla, kreditin ümumi müddəti ərzində müntəzəm şəkildə aparılır. Bir çox hallarda planlaşdırılmış monitorinq hər rüb aparılır. Kreditin vaxtı keçidkə, borcalana on gün ərzində bildiriş göndərilir. Borcalan krediti ödəyə bilmədikdə 30 gün ərzində ikinci bildiriş göndərilir. Kreditlərin böyük hissəsi üzrə faiz ödənişləri hər ay aparıldığına görə, bu Şirkətə borcalanın maliyyə vəziyyətinə dair əlavə məlumat elde etmək imkanı verir. Ödenişlər gecikdirildikdə kredit mütexəssisləri tərəfindən əlavə monitoring həyata keçirilir. Kredit mütexəssisləri Şirkətin aktivlərinin təhlükəsizliyi və mümkün kredit riskləri və zərərlərin azaldılmasını təmin etmək məqsədilə bütün kredit növleri üzrə monitoring aparır. Bütün kreditlərin girovla (daşınmaz əmlak) təmin edilməsi Şirkətin əsas prinsiplərindən biridir.

**Bazar riski.** Şirkət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) valyuta (b) faiz dərəcəsi və (c) pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazar risklərinin idarə edilməsində Şirkətin məqsədi valyuta məzənnələri və faiz dərəcələrindəki mənfi dəyişikliklərə görə Şirkətin məruz qala bilecek açıq bazar mövqeləri üzrə mümkün zərər məbləğlerinin məhdudlaşdırılması və azaldılmasından ibarətdir. Rehbərlik qəbul edile bilən risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir. Bu limitlər Mərkəzi Bankın Açıq Valyuta Mövqeyi Limitlərinin Müəyyən Edilməsi və Tənzimlənməsi Qaydalarına uyğun olaraq müəyyən edilir. Şirkətin xarici valyuta üzrə açıq valyuta mövqeyi onun məcmu kapitalının on beş faizindən artıq olmamalıdır. Şirkətin hər-hansı bir valyuta üzrə açıq valyuta mövqeyi Şirkətin məcmu kapitalının on faizindən, bütün xarici valyutalar üzrə isə on beş faizindən artıq olmamalıdır. Şirkət ehtiyac yarandıqda, Mərkəzi Bankın müəyyən etdiyi limitlərdən daha sert limitlər müəyyən edə bilər.

**Xarici valyuta riski.** Şirkət Azərbaycan manatına qarşı xarici valyuta məzənnələrindəki dəyişikliklərin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəketinə təsiri ilə əlaqədar xarici valyuta riskine məruz qalır. Rehbərlik hər bir valyuta üzrə və ümumilikde risklərin səviyyəsi ilə əlaqədar günün sonunda, həmçinin bir gün ərzində limitlər müəyyən edir və bu limitlər gündəlik nəzarət edir. Şirkət spekulativ fəaliyyət və ya heciq məqsədləri üçün hər hansı törəmə alətlərə əməliyyat aparmır. Belə maliyyə alətləri Azərbaycan Respublikasında geniş yayılmışdır. Hesabat dövrünün sonuna Şirkətin məruz qaldığı valyuta riski üzrə ümumi təhlil aşağıdakı cədvəldə əks etdirilir:

Azerbaycan manatı ilə	31 dekabr 2015			31 dekabr 2014		
	Monetar maliyyə aktivləri	Monetar maliyyə öhdəlikləri	Xalis mövqe	Monetar maliyyə aktivləri	Monetar maliyyə öhdəlikləri	Xalis mövqe
ABŞ dolları	8,085,483	(6,911,977)	1,173,506	236,346	(235,506)	840
Azerbaycan manatı	185,338	-	185,338	300,788	-	300,788
<b>Cəmi</b>	<b>8,270,821</b>	<b>(6,911,977)</b>	<b>1,358,844</b>	<b>537,134</b>	<b>(235,506)</b>	<b>301,628</b>

Bütün digər dəyişənlərin sabit qalması şətirlə, hesabat dövrünün sonuna tətbiq edilən valyuta məzənnələrindəki mümkün dəyişikliklərin mənfeət və ya zərərə, eləcə də kapitala təsiri aşağıdakı cədvəldə əks etdirilir:

Azerbaycan manatı ilə	31 dekabr 2015		31 dekabr 2014	
	Mənfeət və ya zərərə təsir	Kapitala təsir	Mənfeət və ya zərərə təsir	Kapitala təsir
ABŞ dollarının 20% möhkəmlənməsi (2014: 20% möhkəmlənməsi)	234,701	234,701	168	168
ABŞ dollarının 20% zəifləməsi (2014: 20% zəifləməsi)	(234,701)	(234,701)	(168)	(168)

Valyuta məzənnələrindəki bu cür dəyişikliklərin Şirkətin mənfeət və ya zərərinə təsirindən başqa, kapitala hər hansı təsiri yoxdur. Yuxarıda qeyd edilən risklər yalnız Şirkətin funksional valyutasından fərqli valyutalarda ifadə olunan monetar qalıqları üçün hesablanmışdır.

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**17 Maliyyə Risklərinin idarə Edilməsi (davamı)**

Şirkət həssaslıq təhlili apararkən aşağıdakı mülahizələri irəli sürür:

- Həssaslıq təhlili Şirkətin bu məlumatları növbəti dəfə təqdim edəcəyi dövrlə qədər olan müddət ərzində baş verə biləcək bütün dəyişiklikləri eks etdirir. Məlumatların növbəti təqdim olunma dövrü adətən növbəti illik hesabat dövrü ilə üst-üstə düşür.
- Şirkət bütün mümkün dəyişikliklərin deyil, yalnız müvafiq risk dəyişəninin mümkün ola biləcək limitləri çərçivəsindəki dəyişikliklərin təsirini açıqlayır.

**Faiz dərəcəsi riski.** Şirkət bazar faiz dərəcələrinin dəyişməsinin onun maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Belə dəyişikliklər nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi təqdirdə faiz marjaları həmçinin azala və ya zərərin yaranmasına səbəb ola bilər. Rəhbərlik faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə her gün nəzarət edir.

Şirkətin məruz qaldığı faiz dərəcəsi riski üzrə ümumi təhlil aşağıda göstərilir. Cədvəldə Şirkətin cəmi maliyyə aktiv və öhdəlikləri müqavilə üzrə faiz dərəcələrinin dəyişməsi tarixlərinə və ya ödəmə müddətlərinə görə (bu tarixlərdən hansı daha tez baş verərsə) təsnifləşdirilir.

Azərbaycan manatı ilə	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1 ildən çox	Cəmi
<b>31 dekabr 2015-ci il tarixinə</b>					
Cəmi maliyyə aktivləri	663,391	658,781	814,995	6,133,654	8,270,821
Cəmi maliyyə öhdəlikləri	(192,228)	(574,203)	(740,264)	(5,405,282)	(6,911,977)
<b>31 dekabr 2015-ci il tarixinə faiz dərəcəsi üzrə xalis həssaslıq kesiri</b>					
	471,163	84,578	74,731	728,372	1,358,844
<b>31 dekabr 2014-cü il tarixinə</b>					
Cəmi maliyyə aktivləri	240,797	72,937	33,520	189,880	537,134
Cəmi maliyyə öhdəlikləri	(3,793)	(18,726)	(24,062)	(188,925)	(235,506)
<b>31 dekabr 2014-cü il tarixinə faiz dərəcəsi üzrə xalis həssaslıq kesiri</b>					
	237,004	54,211	9,458	955	301,628

Şirkət Azərbaycan manatı ilə ifadə edilmiş dəyişkən faizli aktiv və ya öhdəliklərə malik olmadığına görə onun mənfeeti Azərbaycan manatı üzrə faiz dərəcələrindəki dəyişikliklərə məruz qalmır.

Şirkət öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir. Şirkətin əsas idarəedici heyəti tərəfindən təhlil edilmişən hesabatlara əsaslanan faiz dərəcələri aşağıdakı cədvəldə göstərilir:

İllik %	2015		2014	
	AZN	ABŞ dolları	AZN	ABŞ dolları
<b>Aktivlər</b>				
Müşterilərə verilmiş kreditlər və avanslar	-		27	26
<b>Öhdəliklər</b>				
Müddətli borc öhdəlikləri	-	16	-	15
Korporativ istiqrazlar	-	15	-	-

Yuxarıdakı cədvəldə göstərilən “-” işarəsi Şirkətin müvafiq valyutada aktiv və öhdəliklərə malik olmadığını bildirir.

**"FINOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**17 Maliyyə Risklərinin idarə Edilməsi (davamı)**

Digər maliyyə aktivləri və maliyyə öhdəlikləri üçün faiz hesablanmasıdır.

**Coğrafi risk konsentrasiyaları.** 31 dekabr 2015-ci il tarixinə Şirkətin maliyyə aktiv və öhdəliklərinin coğrafi konsentrasiyasının təhlili aşağıda göstərilir:

Azərbaycan manatı ilə	Azərbaycan Respublikası	Qeyri-işit ölkələri	Cəmi
<b>Maliyyə aktivləri</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	286,177	-	286,177
Müşterilərə verilmiş kreditlər və avanslar	7,984,644	-	7,984,644
<b>Cəmi maliyyə aktivləri</b>	<b>8,270,821</b>	-	<b>8,270,821</b>
<b>Maliyyə öhdəlikləri</b>			
Müddətli borc öhdəlikləri	(4,766,582)	(1,505,775)	(6,272,357)
Korporativ istiqrazlar	(639,620)	-	(639,620)
<b>Cəmi maliyyə öhdəlikləri</b>	<b>(5,406,202)</b>	<b>(1,505,775)</b>	<b>(6,911,977)</b>
<b>Maliyyə alətləri üzrə xalis mövqə</b>	<b>2,864,619</b>	<b>(1,505,775)</b>	<b>1,358,844</b>

Aktiv və öhdəliklər adətən qarşı tərəfin fəaliyyət göstərdiyi ölkə üzrə təsnifləşdirilir.

31 dekabr 2014-cü il tarixinə Şirkətin maliyyə aktivləri və öhdəliklərinin coğrafi konsentrasiyasının təhlili aşağıda göstərilir:

Azərbaycan manatı ilə	Azərbaycan Respublikası	Qeyri-işit ölkələri	Cəmi
<b>Maliyyə aktivləri</b>			
Pul vəsaitləri və onların ekvivalentləri	223,711	-	223,711
Müşterilərə verilmiş kreditlər və avanslar	313,423	-	313,423
<b>Cəmi maliyyə aktivləri</b>	<b>537,134</b>	-	<b>537,134</b>
<b>Maliyyə öhdəlikləri</b>			
Müddətli borc öhdəlikləri	-	(235,506)	(235,506)
<b>Cəmi maliyyə öhdəlikləri</b>	<b>-</b>	<b>(235,506)</b>	<b>(235,506)</b>
<b>Maliyyə alətləri üzrə xalis mövqə</b>	<b>537,134</b>	<b>(235,506)</b>	<b>301,628</b>

**Digər risk konsentrasiyaları.** Rəhbərlik verilmiş kreditlərin ümumi məbleği xalis aktivlərin 10%-dən yuxarı olan borcalanlar haqqında məlumatları eks etdirən hesabatlara əsasən kredit riski üzrə konsentrasiyaya nəzarət edir və bu cür məlumatları açıqlayır. 31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə Şirkətin əhəmiyyətli risk konsentrasiyaları olmamışdır.

## **17 Maliyyə Risklərinin idarə Edilməsi (davamı)**

**Likvidlik riski.** Likvidlik riski maliyyə öhdəliklərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsində Şirkətin çətinliklərlə üzleşəcəyi riskdir. Buraya faktiki olaraq ödəmə vaxtı çatmış maliyyə alətləri üzrə digər maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vəsaitlərin mövcud olması aiddir. Likvidlik riski aktivlər üzrə əməliyyatların yerinə yetirilmə müddətinin öhdəliklər üzrə əməliyyatların ödəmə müddətləri ilə uzlaşmadığı hallarda ortaya çıxır. Şirkətin Rəhberliyinin fikrincə aktiv və öhdəliklərin ödəmə müddətlərinin və faiz dərəcəlerinin uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğunu maliyyə təşkilatlarının idarə olunması üçün əsas amillərdir.

Likvidlik risklərinin idarə edilməsi məqsədilə, Şirkət aktiv/öhdəliklərin idarə edilməsi prosesinin bir hissəsi kimi müştərilərin və bankların əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitlərinin hərəketinə hər gün nəzarət edir. Onlar həmçinin öhdəlik bazasının diversifikasiya riski üzrə parametrlər müəyyən edir.

Şirkətin likvidlik siyaseti aşağıdakılardır özündə eks etdirir:

- Pul vəsaitləri hərəketinin proqnozlaşdırılması və müxtəlif vaxt çərçivələrində likvidliyin təmin edilməsi üçün lazımi likvid aktivlərin saxlıyınasının saxlanması;
- Şirkətin strateji məqsədlərinə uyğun olan maliyyələşdirmə planının hazırlanması;
- Müxtəlif maliyyələşdirmə mənbələrinin saxlanması və bununla, Şirkətin yerli və xarici mənbələrdən borc almaq imkanlarının artırılması;
- Yüksək likvidli və yüksək keyfiyyətli aktivlərin saxlanması;
- Mehsul bazasının müəyyən vaxt çərçivəsində mövcud maliyyələşdirmə mənbələrinə uyğunlaşdırılması; və
- Müəyyən vaxt çərçivəsində aktiv və öhdəlik strukturunun davamlı monitorinqinin aparılması.

Aşağıdakı cədvəllerde potensial olaraq yarana biləcək faizlər də daxil olmaqla, Şirkətin öhdəliklərinin balans dəyəri balans tarixində müqavilədə nəzərdə tutulan ödəmə tarixinədək qalan müddət üzrə qruplaşdırılır.

31 dekabr 2015-ci il tarixinə maliyyə öhdəliklərinin diskont edilməmiş ödəmə müddətlərinə görə təhlili aşağıda göstərilir:

Azərbaycan manatı ilə	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
<b>Öhdəliklər</b>					
Müddəti borc öhdəlikləri	732,342	2,943,861	2,049,453	1,272,496	6,998,152
Korporativ istiqrazlar	31,267	155,001	186,001	372,002	744,271
<b>Maliyyə öhdəlikləri üzrə cəmi potensial gelecək ödənişlər</b>					
	763,609	3,098,862	2,235,454	1,644,498	7,742,423

31 dekabr 2014-cü il tarixinə maliyyə öhdəliklərinin diskont edilməmiş ödəmə müddətlərinə görə təhlili aşağıda göstərilir:

Azərbaycan manatı ilə	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
<b>Öhdəliklər</b>					
Müddəti borc öhdəlikləri	6,843	32,746	39,295	235,769	314,653
<b>Maliyyə öhdəlikləri üzrə cəmi potensial gelecək ödənişlər</b>					
	6,843	32,746	39,295	235,769	314,653

## 17 Maliyyə Risklərinin idarə Edilməsi (davamı)

Şirkət likvidliyin idarə edilməsi üçün yuxarıda göstərilən diskontlaşdırmanın nəzərə almadan öhdəliklərin ödəmə müddətləri üzrə yuxarıda göstərilən təhlilindən istifadə etmir. Bunun əvəzində, Şirkət aşağıda göstərildiyi kimi gözlənilən ödəmə müddətlərinə və likvidlik çatışmazlığına nəzarət edir:

Azərbaycan manatı ilə	Tələb edilənədək və 1 aydan az	1-6 ay ərzində	6-12 ay ərzində	1-5 il ərzində	Cəmi
<b>31 dekabr 2015-ci il tarixinə</b>					
Maliyyə aktivləri	838,261	1,488,612	1,712,114	9,256,463	13,295,450
Maliyyə öhdəlikləri	(283,487)	(1,007,250)	(1,208,701)	(7,009,707)	(9,509,145)
<b>Gözlenilen ödəmə müddətlərinə əsasən xalis likvidlik kesiri</b>					
	554,774	481,362	503,413	2,246,756	3,786,305
<b>31 dekabr 2014-cü il tarixinə</b>					
Maliyyə aktivləri	247,289	100,567	59,741	292,073	699,670
Maliyyə öhdəlikləri	(6,843)	(32,746)	(39,295)	(235,769)	(314,653)
<b>Gözlenilen ödəmə müddətlərinə əsasən xalis likvidlik kesiri</b>					
	240,446	67,821	20,446	56,304	385,017

Rəhbərliyin fikrincə aktiv və öhdəliklərinin ödəmə müddətlərinin və faiz dərəcələrinin uyğunluğu və/və ya nəzarət olunan uyğunsuzluğunu Şirkətin likvidlik riskinin idarə olunması üçün əsas amillərdir. Ümumiyyətlə, maliyyə teşkilatlarında bu göstəricilər tam uyğunluq təmin edilmir. Bele ki, əməliyyatlar çox zaman qeyri-müəyyən müddətə aparılır və fərqli xarakterli daşıyır. Bu göstəricilər üzrə uyğunsuzluq potensial olaraq gəlirliliyi artır, lakin eyni zamanda zərərin baş vermə riskini yüksəldə biler. Aktiv və öhdəliklərin ödəmə müddətləri, elecə də ödəmə müddətləri tamamlandıqdan sonra faiz hesablanmış öhdəliklərin münasib dəyərlə evez edilməsi imkanı, Şirkətin likvidliyinin və faiz dərəcələri və mübadilə məzənnələrinin dəyişəcəyi halda onun risklərinin qiymətləndirilməsi üçün əsas amillər hesab olunur.

Rəhbərlik hesab edir ki, Azərbaycanda fəaliyyət göstəren maliyyə institutları üçün mövcud olan əlverişli makroiqtisadi şərait, pul vəsaitləri üzrə müsbət daxilolmalar, əməliyyatların gəlirliliyi və tələb olunduqda mövcud maliyyə resurslarından istifadə likvidlik risklərini əhəmiyyətli dərəcədə azaldır.

## 18 Kapitalın idarə Olunması

Kapitalın idarə olunmasında məqsəd Şirkətin fəaliyyətinin fasılısızlığını və kifayət qədər kapital bazasının saxlanılmasını təmin etməkdir.

Mərkəzi Bankın kommersiya hüquqi şəxslərin nizamnamə (şəriklə) kapitalına (əmlak haqlarına) dair minimum tələbi 300,000 AZN müəyyən edilmişdir. Şirkət bu normative riayet edir.

Kredit müqavilələrində kapitalın adekvatlığı tələbləri ilə bağlı xüsusi maliyyə şərtləri nəzərdə tutulmamışdır.

## 19 Təəhhüdlər və Şərti Öhdəliklər

**Məhkəmə prosesləri.** Adı fəaliyyət gedişində vaxtaşırı olaraq Şirkətə qarşı iрeli sürülə biləcək iddialarla əlaqədar, Şirkətin rəhbərliyi öz təxminlərinə, elecə də daxili və kənar peşəkarların məsləhətlərinə əsasən hesab edir ki, bu iddialarla bağlı heç bir əhəmiyyətli zərər baş verməyəcəkdir və müvafiq olaraq hazırlı maliyyə hesabatlarında zərərlərin ödenilməsi üçün hər hansı ehtiyat yaradılmamışdır.

**Vergi qanunvericiliyi.** Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şəhərlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Şirkətin əməliyyatları və fəaliyyəti ilə bağlı vergi qanunvericiliyinə dair rəhbərliyin mövqeləri müvafiq vergi orqanları tərəfindən sual altına qoyula bilər.

## **19 Təəhhüdler və Şərti Öhdəliklər (davamı)**

Azərbaycan Respublikasında cərəyan edən son hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyi şərh edərkən və vergilərin məbləğini müəyyənləşdirərkən daha sərt mövqə nümayiş etdirə bilər və keçmişdə etiraz edilməyən əməliyyat və fəaliyyətlərə yenidən baxıla bilər. Bunun nəticəsində, Şirkətə qarşı böyük məbləğdə əlavə vergilər, cərimelər və faizlər hesablana bilər. Vergi orqanları tərefindən vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanıla bilər. Müəyyən hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

## **20 Maliyyə Alətlərinin Ədalətli Dəyeri**

*Ədalətli dəyer* qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könülü şəkildə əməliyyat həyata keçirilərən aktivləri satmaq üçün alınacaq və öhdəliyi ötürürən ödəniləcək dəyerdir. Ədalətli dəyer ən yaxşı olaraq fəal bazarda alınıb satılıb bilən qiymət ilə təsdiqlənir. Fəal bazar qiymətlər haqqında davamlı olaraq məlumat əldə etmek üçün aktiv və öhdəliklər üzrə əməliyyatların kifayət qədər tez müddətdə və həcmde həyata keçirildiyi bazardır.

Maliyyə alətlərinin təxmin edilən ədaletli dəyeri Şirkət tərefindən mövcud bazar məlumatlarından (əgər mövcud olarsa) və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədaletli dəyerin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar müləhizələr irəli sürmək tələb edilir. Azərbaycan Respublikasında inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas xüsusiyyətlər müşahidə olunmaqdadır, lakin iqtisadi şərtlər maliyyə bazarlarında aktiviliyin həcmini mehdudlaşdırmaqdə davam edir. Bazar qiymətləri köhnəlmış ola bilər və ya aşağı qiymətlərlə satışın dəyerini əks etdirə bilər və bu səbəbdən maliyyə alətlərinin ədaletli dəyerini əks etdirməye bilər. Maliyyə alətlərinin ədalətli dəyerini müəyyən edərkən Rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

**Pul vəsaitləri və onların ekvivalentləri.** Pul vəsaitləri və onların ekvivalentləri təxminən onların cari ədaletli dəyerinə bərabər olan amortizasiya edilmiş dəyerlə əks etdirilir.

**Amortizasiya edilmiş dəyerdə qeydə alınan kreditlər və debitor borcları.** Azərbaycanda faiz dərecələrinin uzun müddət sabit olmasına görə dəyişken faizli maliyyə alətlərinin ədaletli dəyeri onların balans dəyerine bərabərdir. Sabit faiz dərecəli maliyyə alətlərinin təxmin edilən ədaletli dəyeri analoji kredit riskinə və ödəmə müddətinə malik olan yeni alətlər üçün mövcud faiz dərecələrini tətbiq etməklə diskont edilmiş geləcək pul vəsaitlərinin hərəkəti metoduna əsaslanır. İstifadə edilmiş diskont dərecələri kontragentin valyuta, maliyyə alətinin ödəmə müddəti və kredit riskindən asılıdır. Bu dərecələrin təhlili aşağıda göstərilir:

**Amortizasiya edilmiş dəyerdə qeydə alınan öhdəliklər.** Bazar qiymətləri mövcud olmayan sabit faiz dərecəli və müəyyən edilmiş ödəmə müddətinə malik olan maliyyə alətlərinin ədaletli dəyeri analoji kredit riskinə və yerdə qalan ödəmə müddətinə malik yeni alətlər üçün faiz dərecələrini tətbiq etməklə diskont edilmiş pul vəsaitlərinin hərəkətinə əsaslanır. Tələb edildikdə və ya əvvəlcədən bildiriş təqdim edilməklə ödənilən öhdəliklərin ("tələb edilənədək ödənilən öhdəliklər") ədaletli dəyeri, öhdəliklərin ödənilməsinin tələb edildiyi birinci gündən başlayaraq diskont edilmiş tələb edildikdə ödənilən məbləğ kimi hesablanır. Müddətli borc öhdəliklərinin balans dəyeri haqqında məlumat üçün 10-cu Qeydə baxın.

Buraxılmış istiqrazların ədalətli dəyeri kotirovka olunan qiymətlər əsasında müəyyən edilir. Müəyyən edilmiş ödəmə müddətlərinə malik olan sabit faizli maliyyə alətlərinin təxmin edilən ədaletli dəyeri analoji kredit risklərinə və yerdə qalan ödəmə müddətlərinə malik yeni alətlər üçün faiz dərecələrini tətbiq etməklə diskont edilmiş pul vəsaitlərinin hərəkətinə əsasən hesablanır.

Ədalətli dəyerin qiymətləndirilməsi nəticələri aşağıda göstərildiyi kimi ədalətli dəyer iyerarxiyasının səviyyələrinə görə təhlil edilir: (i) 1-ci səviyyəyə oxşar aktiv və öhdəliklər üçün fəal bazarlarda kotirovka olunan qiymətlərlə qiymətləndirmələr (təshih edilməmiş) (ii) 2-ci səviyyəyə aktiv və ya öhdəlik üçün birbaşa (yəni, qiymətlər) və ya dolayısı ilə (yəni, qiymətlərdən yaranan) müşahidə edile bilən ilkin əhəmiyyətli məlumatların istifadə edildiyi qiymətləndirmə üsulları vasitəsilə əldə edilən qiymətləndirmələr və (iii) 3-cü səviyyəyə müşahidə edilən bazar məlumatlarına əsaslanmayan qiymətləndirmələr (müşahidə edilməyen ilkin məlumatlar) daxildir. Maliyyə alətlərini ədalətli dəyerlə qiymətləndirmə iyerarxiyalarına bölmək üçün rəhbərlik peşəkar müləhizələr irəli sürür. Ədalətli dəyerlə qiymətləndirmə üçün əhəmiyyətli dərəcədə düzəlişlər tələb edən müşahidə edile bilən məlumatlardan istifadə edildikdə, bu qiymətləndirmə 3-cü Səviyyəyə aid edilir. İstifadə edilən məlumatların əhəmiyyətliyi bütövlükdə ədalətli dəyerin qiymətləndirilməsi ilə ölçülür.

**"FİNOKO" BOKT ASC**  
**31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatları üzrə qeydlər**

**20 Maliyyə Alətlərinin Ədalətli Dəyəri (davamı)**

**Ədalətli dəyərlə qiyətləndirilməyən, lakin ədalətli dəyəri açıqlanan aktiv və öhdəliklər**

Ədalətli dəyər iyerarxiyasının səviyyələri üzrə ədalətli dəyərin təhlili və ədalətli dəyərlə qiyətləndirilməyən aktivlərin balans dəyəri aşağıdakı cədvəldə göstərilir:

Azerbaycan manatı ilə	31 dekabr 2015			31 dekabr 2014				
	1-ci Səviyyə üzrə ədalətli dəyər	2-ci Səviyyə üzrə ədalətli dəyər	3-cü Səviyyə üzrə ədalətli dəyər	Balans dəyəri	1-ci Səviyyə üzrə ədalətli dəyər	2-ci Səviyyə üzrə ədalətli dəyər	3-cü Səviyyə üzrə ədalətli dəyər	Balans dəyəri
<b>Maliyyə aktivləri</b>								
- Müşterilərə verilmiş kreditlər və avanslar	-	7,984,644	-	7,984,644	-	313,423	-	313,423
- Pul vəsaitləri və onların ekvivalentləri	286,177	-	-	286,177	223,711	-	-	223,711
<b>Cəmi</b>	<b>286,177</b>	<b>7,984,644</b>	-	<b>8,270,821</b>	<b>223,711</b>	<b>313,423</b>	-	<b>537,134</b>

Ədalətli dəyər iyerarxiyasının səviyyələri üzrə ədalətli dəyərin təhlili və ədalətli dəyərlə qiyətləndirilməyən öhdəliklərin balans dəyəri aşağıdakı cədvəldə göstərilir:

Azerbaycan manatı ilə	31 dekabr 2015			31 dekabr 2014				
	1-ci Səviyyə üzrə ədalətli dəyər	2-ci Səviyyə üzrə ədalətli dəyər	3-cü Səviyyə üzrə ədalətli dəyər	Balans dəyəri	1-ci Səviyyə üzrə ədalətli dəyər	2-ci Səviyyə üzrə ədalətli dəyər	3-cü Səviyyə üzrə ədalətli dəyər	Balans dəyəri
<b>Maliyyə öhdəlikləri</b>								
- Müddətli borc öhdəlikləri	-	6,272,357	-	6,272,357	-	235,506	-	235,506
- Korporativ istiqrazlar	-	639,620	-	639,620	-	-	-	-
<b>Cəmi</b>	<b>-</b>	<b>6,911,977</b>	-	<b>6,911,977</b>	-	<b>235,506</b>	-	<b>235,506</b>

**21 Maliyyə Alətlərinin Qiymətləndirmə Kateqoriyaları üzrə Təqdim Edilməsi**

BMS 39, *Maliyyə Alətləri: Tanınması və Qiymətləndirilməsi* Standartına uyğun olaraq Şirkət maliyyə aktivlərini aşağıdakı kateqoriyalara təsnifləşdirir: (a) kreditlər və debitor borcları; (b) satılı bilən maliyyə aktivləri; (c) ödəniş tarixinədək saxlanılan maliyyə aktivləri və (d) mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə eks etdirilən maliyyə aktivləri ("MZƏD"). "Mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə eks etdirilən maliyyə aktivləri" kateqoriyası iki alt-kateqoriyaya bölünür: (i) ilkin tanınma zamanı bu kateqoriyaya aid edilmiş aktivlər və (ii) ticarət üçün maliyyə aktivləri.

Bütün maliyyə aktivləri "kreditlər və debitor borcları" kateqoriyasına təsnifləşdirilir.

Bütün maliyyə öhdəlikləri amortizasiya edilmiş dəyərlə eks etdirilir.

## **22 Əlaqəli Tərəflərlə Əməliyyatlar**

Tərəflər o zaman əlaqəli hesab olunur ki, onlar birbaşa və ya dolayı yolla bir və ya bir neçə qrupun nəzarəti altında olsun və ya onlardan biri digərinə nəzəret edə bilsin və yaxud maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı qərar qəbul edərkən digər tərəfe əhəmiyyətli təsir göstəre bilsin. Əlaqəli tərəflər ilə hər hansı mümkün münasibətlər nəzərdən keçirilərkən, həmin münasibətlərin mahiyyətinin onların hüquqi formasından üstünlüyü prinsipi tətbiq olunur.

31 dekabr 2015-ci il tarixinə əlaqəli tərəflərlə əməliyyatlar üzrə qalıqlar aşağıdakı kimiidir:

<i>Azərbaycan manatı ilə</i>	<i>Əsas idarəedici heyət</i>
Korporativ istiqrazlar	343,211

2015-ci il üzrə əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və xərclər aşağıda göstərilir:

<i>Azərbaycan manatı ilə</i>	<i>Əsas idarəedici heyət</i>
Faiz xərcləri	11,956
Əmək haqları	39,650

31 dekabr 2014-cü il tarixinə əlaqəli tərəflərlə əhəmiyyətli əməliyyatlar baş verməmişdir.

## **23 Hesabat Dövründən Sonra Baş Vermiş Hadisələr**

2016-ci ilin mart ayında Şirkət hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan 200,000 ABŞ dolları (311,880 AZN) dəyərində 200 ədəd təmin edilməmiş faizli istiqrazını satmışdır.